

UNIKAL

№45 (2227) 6 dekabr 2024-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asaf Rzayev

www.unikal.az

Prezident İlham Əliyevdən mesaj: “Ermanistanın süratla silahlanması sülhü əngallayır”



Səh. 3



Emin Əmrullayevin ağlasığmaz mantiqi

Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə növbəti dəfə cəmiyyətdə və mediada müzakirə obyektiñə çəvildi. Üstəlik, mübahisələrə, polemikalaraya gətirib çıxaran açıqlamaları səbəbindən yenə də başda deputat və təhsil ekspertləri olmaqla ictimai rəyi ittiham etdi. Nazirin sözlərinəndən belə çıxdı ki, ölkədə onun dediklərini düz anlamamaq problemi var. Hər şey ondan başladı ki, Emin müəllim Milli Məclisin Aqrar siyaset, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət bütçəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 4400 məktəbdən təxminən 1500-də şagird sayının...

Səh. 8

“Silahlanmaq Ermanistana yeni facialar gatıracak”



Milli Məclisin deputati Azər Badamov "Unikal" a müsahibə verib. O, Ermanistanın baş naziri Nikol Paşinyanın sülh sazişi layihəsinin mətninin 90 faizinin razılışdırılması fikrindən, bu ölkə liderinin guya mühərbiyə hazırlaşmadıqları ilə bağlı açıqlamasından, Qərbi Azərbaycana qayıdışın nə zaman mümkün olacağından...

İnhisarcıların “kara yağı soyğunluğu”nun şok gizlinları



Yola salmaq üzrə olduğumuz həftə xəber yayıldı ki, Azərbaycanda kərə yağı kəskin bahalaşıb. Bu barədə "İctimai TV"nin hazırladığı videosüjetdə bildirilib ki, son 2-3 ayda qiymətlər təxminən 30 faiz artıb. Əvvəller 19 manata satılan yağı indi alicilərlə 24 manata təklif edilir. Azərbaycan kərə yağını özü də istehsal edir...

Səh. 4

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında yeni mərhələ



Məktəbdənənar təhsil müəssisələrinin fəaliyyətinin uşaqların və yeniyetmələrin fiziki, eləcə də mənəvi inkişafında rolü böyükdür. Məktəbdənənar təhsil müəssisələrinin olması uşaq və gənclərin sağlam həyat tərzi keçirməsinə böyük dəstək verir. Son illər Azərbaycanda da məktəbdənənar təhsil...

Səh. 7

"Sevənlərim mənim kimi fəlsəfədir" - Xumar Qədimova



Əməkdar artist Xumar Qədimova paylaşıımı ilə diqqət çəkib.

Müğənni bu dəfə sevələrini tərifləyib. Yeni hit olan mahniyi "Ay"dan danışan Qədimova

va "Deyirlər ki, bir söz danışmazdan əvvəl "ay, ay" deyir. Sevənlərim mənim kimi fəlsəfədir. Bu, nə sevgi, dəstək. Bu "Ay, ay" mahnisinə olan sevgi nədir... Sevənlə-

rim, var olun sevginizə görə, sənətə qalın. Xumar var olduqca sənət yaşayacaq, sənət var olduqca ayınız daima işiq saçacaq" bunları əlavə edib.

Sibel Can Bakıya gəlir

Türkiyənin müsiqi səhnəsinin əvəzolunmaz ulduzu, məşhur sənətçi Sibel Can dekabrın 8-i Bakı Konqress Mərkəzində sevənləri ilə görüşəcək.

"Anadolu Events"in təşkilatçılığı ilə keçiriləcək bu unikal konsert programı müsiqi-sevərlərə unudulmaz anlar yaşادaçq. Sibel Can füsunkar səsi, geniş repertuarı və möhtəşəm səhne performansı ilə pərəstişkarlarını vahə edəcək. Gecəboyu onun ən sevilən mahniları səslənəcək və tamaşaçılar müsiqinin yüksək



zirvələrini yaşayacaq.

Biletləri şəhərin bütün kasalarından, "28 Mall", "Ganjlik

Mall", "ASAN Xidmət" mərkəzlərindən və iticket.az saytından eldə edə bilərsiniz.

"Ailədə kişi olmayanda ev dağılır" - Fatima



"İstərdim ki, atam yanımda olsun. Ona çox ehtiyacım var. İndi anam baxıb deyəcək ki, atasını çox istəyir və onu yada salır.

Amma mənim onun üzərində çekdiyim əziyyəti demir. Anamında bu günkü gün atama ehtiyacı var".

"Unikal" olay-a istinadən xəber verir ki, bu sözləri rəq-qasə Fatimə Fətəliyeva qonaq olduğu "Gün ortası" verilişində deyib.

Mərhum atasından söz açan sənətçi kövrələrək, göz yaşı axıdib: "Yaş üstünə gəldikcə qadın istəyir ki, onun yanında atası, həyat yoldaşı olsun. Nədənse inciyib, küsəndə başını çiyinə qoysan və biləsən ki, yanında kişi nəfəsi gəlir. Atam yataqda xəstə olardı amma sağ olardı, nəfəsi gələrdi. Evdə kişi xeylaqının olması ruzi, bərəktir. Ailədə kişi olmayanda ev dağılır. Həqiqətən dağılır. Həyatda kim olursan ol amma sənin yanında arxan olmalıdır".



"Nanənin xəbəri olmayıb" - Qalmaqallı sürprizdə danışdı

Əməkdar artist İlkin Əhmədov "7 Tamam" verilişində yaşadığı qalmaqaldan danışıb.

Axşam.az xəber verir ki, "Xəbərin var?" programında qonaq olan xanəndə həmin məsələdə aparıcı Nane Ağamaliyevanın günahının olmadığını bildirib:

"Nane xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, heyif ki, elə işçilər var. Prodüserdir və o, Nane xanımı razi salıb ki, İlkin bəyin xəbəri var. Məndə də səs yazıları var idi. Onları üzə çıxarddım ki, etiraz etmişəm. O xanım haqda ölçü götürdürcəkdəm. Sona kimi getmişəm. Lakin həmin şəxsin xanım olması və səhvələrini etiraf etmələri məni fikrindən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır".

Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova "7 Tamam" programında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Müğəm ifaçısının bu görüntüləri sosial şəbəkədə təqdim edilmişdi.

Damla onunla aila qurub?

Müğənni Damla şəxsi həyatı ilə bağlı sualı cavablandırıb.

Axşam.az xəber verir ki, aparıcı Zaur Kamal sənətçiyə "Həmin Zaur" verilişində adını açıqlamadığı şəxsle sevgili olub, olmamasını soruşub. İfaçı bildirib ki, bu, şaiyədir və onun qəlbini boşdur: "Oğlumun canına and içirəm ki, səhvdir. Çox mehriban olduğumuz üçün kənardan elə görünür".

Zaur Damla ilə studiyaya gələn həmin şəxsən də eyni sözü soruşduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Damlanın prodüseri Şamil İbrahimovla ailəli qurduğu xəbəri yayılmışdı.

"Seçilənə qədər deputatlığa namizadlık verəcəyəm"

Əməkdar artist Elza Seyidcəhan millət vəkili olma arzusundan danışıb.

"Söhbət var" verilişində qonaq olan müğənni Xalq artisti İlhamə Quliyevanın ona dediyi tənqidləri xatırlayaraq bunları əlavə edib: "Mənə demişəm ki, deputat olsan, boynunun ardını görəcəksen. Amma olacağam. Seçilənə qədər namizəd olacağam".

Manaf Ağayev: "Mən avtoritetam"



"Avtoritet" sözünü işlədirlər, amma əslində onun mənasını bilmirlər nə deməkdir".

"Unikal" titul.az-a istinadən xəber verir ki, bunu Manaf Ağayev qonağı olduğu verilişdə bildirib.

O, qeyd edib ki, bu ifadəni daha çox kriminal aləmlə bağlayırlar: "Elə bilirlər ki, kriminala meyilli bir ifadədir. "Avtoritet" hörmətli söz sahibi, sözü keçən, aqsaaqqal deməkdir. Elə söz deyəndə o dəqiqə kriminala qaçırlar. Onda deyirəm ki, mən nə vaxt qəbiristanlıq salmışam? Bu mənə atamdan keçmiş bir şeydir. Bu missiya gözəl bir şeydir, ancaq çox çətindir".



"Ermenistan arazisinin büyük bir hissəsi Azərbaycan torpağı olub" - Şamil Ayrim

"Təessüflər olsun ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından və qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib. Təbii ki, onlar böyük əzab və çətinliklər yaşadılar".

"Unikal" xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrim deyib. O bildirib ki, Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub: "Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmaçıq. Azərbaycan və Ermenistan arasında sülh danışçıları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermenistan ərazisinin böyük bir hissəsi de tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermenistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir. Bu insanların mülkiyyət hüquqlarından məhrum edilməsi, ləyaqətlə yaşamaq hüququnun mənim-sənilməsi bu gün beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Şərəfli, təhlükəsiz və könlüllü şəkildə geri qayıtmak Qərbi azərbaycanlıların haqqıdır. Bu, həm də regionun sülh və sabitliyi üçün çox vacibdir".

Məmməd Musayev onu Baş katib təyin etdi

Azərbaycan Respublikası Sahibkarlar (İşə-götürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi vəzifəsinə yeni təyinat olub.



"Unikal"ın məlumatına görə, Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Hacılı təyin olunub.

Ermenistanla Azərbaycan arasında sülh dəstək verməyə hazırlanır

"Ermenistanla Azərbaycan arasında davam edən sülh prosesinə dəstək verməyə hazırlanır".

ATƏT-in Baş katibi əvəzi Keyt Firon qurumun Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında bildirib.

O əlavə edib ki, təmsil etdiyi qurum bu istiqamətdəki bütün prosesləri diqqətlə müşahidə edir: "Ermenistanla Azərbaycan arasında sülh prosesini diqqətlə müşahidə edirik. Bildirmək istəyirəm ki, tərəflərin xahişi olarsa, biz də bu məsələyə öz dəstəyimizi göstərməyə hazırlıq".

Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə növbəti dəfə cəmiyyətdə və mediada müzakirə obyektiñə çevrildi. Üstəlik, mübahisələrə, polemikalara gətirib çıxaran açıqlamaları səbəbindən yenə də başda deputat və təhsil ekspertləri olmaqla ictimai reyi ittiham etdi. Nazirin sözlərindən belə çıxdı ki, ölkədə onun dediklərini düz anlamamaq problemi var.

Hər şey ondan başladı ki, Emin müəllim Milli Məclisin Aqrar siyaset, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət bütçəsi haqqında"

maiyyətin müxtəlif təbəqələrindən Əmrullayevin söylədiklərinə etiraz səsləri ucaldı. Bu yazımızda məqsəd məlum mövzuda kimin doğru, kimin yanlış mövqə tutduğunu aydınlaşdırmaq deyil. Məqsədimiz evvəllər olduğu kimi Əmrullayevin geniş ajotaj doğuran həmin sözlərindən sonra yenə də cəmiyyəti günahkar çıxarmağa çalışmasıdır. Belə ki, o, 1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, ne özünün, ne də Elm və Təhsil Nazirliyinin bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirmədiyini söylədi. İddia etdi ki, bu xəbərin yaranmasında səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılma-

versitetləri" səhifəsində xərclərin optimallaşdırılması məqsədilə 4440 məktəbdən 1500-nün bağlanılması ilə bağlı açıqlamasının yer aldığı paylaşıma şərh olaraq belə yazıb: "Bu doğru məlumat deyil... Bu evvəllər də qeyd etdiyim "eşitdiyini ve ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə en qısa zamanda təqdim ediləcək".

Gelin görək deputat Ceyhun Məmmədov haqqında danışlığımız mövzuda ne demişdi? Sitat: "Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirliyin dünən verdiyi açıqlamadan bir daha aydın olur ki,

Emin Əmrullayevin ağlaşığmaz mantığı

Təhsil naziri niyə günahı ancaq başqalarında axtarır?



qanun layihəsinin müzakirəsi zamanı 4400 məktəbdən təxminən 1500-də şagird sayının 100-dən az olduğunu deyib ardınca da əlavə elədi: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-ci, 7-ci, 8-ci sınıf varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünkü sınıf yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük... Sınıfda 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşaqda o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sınıfı, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qisası, rasionallaşdırılmasına ehtiyac var, ağır proses olsa da biz buna getməliyik".

Nazirin dedikləri mediada da, cəmiyyətdə də haqlı olaraq barəsində danışılan 1500 məktəbin bağlanması riski ilə qarşı-qarşıya olduğuna dair qənaətin formalşmasına getirib çıxardı. Ardınca isə icti-

masıdır. Nazirin sözlərinə görə, rasionallaşdırma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzerdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya bir-ləşdirilməsi, peşə təməyülli sınıfların açılması da daxildir.

Halbuki ele bu cümlələrdən de xeyli kənddə məktəblərin bağlanması dolayısı ilə ifadə olunub. Bir sözlə, yerli medianın da düzgün olaraq vurğuladığı kimi, Əmrullayevin şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olduğunu bildirdikdən sonra həmin məktəblərin rasionallaşdırılmasının heyata keçiriləcəyini qeyd etməsini başqa mənada başa düşmək mümkün deyil. Nazir açıq söyləməsə də, bu "rasionallaşdırmanın" həmin məktəblərin böyük hissəsinin bağlanması ilə nəticələnəcəyi şübhə doğurmur. Bundan imtina edildiyi, yoxsa nazirin fikirləri böyük ictimai reaksiya doğurduğu üçün müvəqqəti olaraq geri çəkildiyini isə zaman göstərəcək.

Qayıdaq Emin müəllimin hər kərədən yanış anlaşılan (!) sözlərinə dair başqa bir izahına... O, "Facebook"- da "Azərbaycan Uni-

Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək... Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir. Bu addım bölgələrdə gənclərin savadlılığını, dünyagörüşünün və intellektual səviyyəsinin formalşamasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına aparır çıxara bilər".

Əmrullayevin sözlərindən isə belə anlaşılır ki, yalnız sadə vətəndaşlar yox, media nümayəndələri, təhsil ekspertləri, hələ üstəlik millət vəkilləri də "eşitdiyini və ya oxuduğunu doğru anlamayanlardır", ona görə də Emin müəllimin "rasionallaşdırma" söhbətini düz anlaymayılar. Üstəlik, bu, Əmrullayevdə artıq vərdiş halını alıb - məsul olduğu sahəyə dair hər hansı mövzuda qəfildən çox kəskin fikir səsləndirir, bu fikir müəllimlərin, alimlərin, təhsil ekspertlərinin, media nümayəndələrinin və s. qınağına tuş gəldikdə isə hər kəsi onu başa düşməməkdə günahlandırır.

Təhsil nazirinin Avropa təhsilli, müasir dünyagörüşü olduğu deyilir. Ele isə Emin müəllime xatırladıq ki, onun oxuduğu, gəzib-gördüyü Qərbde geniş yayılmış bir düşüncə hakimdir - kimsə hər hansı fikri ajotaj yaratdıqda qarşı tərəfi anlama-maqla ittiham etmir, əksinə, öz fikrini düzgün anlaşılmışını mədəni şəkildə dile getirir, sonra da nə demək istədiyini daha anlaşıqlı ifadə edir. Hətta sözlərinin yanlış başa düşüldüyünə görə üzr istəməyi də özüne borc bilir.

Hörmətli nazir inciməsin, bir halda ki, onun hər fikri cəmiyyətdə yanlış başa düşülür, qoy onda o hər dəfə ictimaiyyəti təqsirləndirməkdən əl çəksin və bircə yol da özüne belə bir sual versin: "Bəlkə, insanlar mənim dediklərimi sehv anlaşırlar, mən öz fikirlərimi sehv anladırıam?!"

Toğrul Əliyev

**Ermənistan Hakimiyəti
Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif müstəvilərdə razılıq bəyanatları versə də, yekun addımların atılması istiqamətində qəti mövqə sərgiləmir.**

Bələ ki, rəsmi İrəvan bu il üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməklə, yaxud fərqli yayınma siyaseti yürütməklə ili başa vurmağa çalışır.

Nikol Paşinyanın dekabrın 3-də parlamentdə çıxış edərkən də bildirib ki, Ermənistən vətəndaşları 90-ci illərdən başlayaraq, region ölkələri ilə mövcud münaqışlərə görə ölkəni tərk ediblər. "90-ci illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədaletsizlik, biznes mühiti, infrastrukturun olmaması sebəblərini göstərərək daim miq-

Qərbin burada hökuməti devirmək planı N.Paşinyanı Azərbaycanla sülh danışıqlarında belə bir mövqə tutmasına səbəb ola bilər: "Avropa İttifaqı xüsusişə Fransa aktiv şəkildə prezident S.Zurabashvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər, inqilab olub, Qərb yönümlü siyasi qüvvələr hakimiyətə gələrsə, Ermənistən hökuməti sülhdən imtina edə bilər. Məhz Ermənistən silahlanması, bu kontekstde dəyərləndirmək olar. Cənubi Fransa Gürcüstən vasitəsilə Ermənistənə tam həcmədə silahlar göndərəcək və Azərbaycana təzyiqlər etmek üçün N. Paşinyanı müharibəyə sövq edəcək. Təbii ki, N. Paşinyanın siyasi irade ortaya qoyarsa, Ermənistəni eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə ge-

riləməsi ilə nəticələnə bilən proses başlıdır. Qeyd edim ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır. Qərb də rəsmi Bakı ilə hesablaşır. Gürcüstən hökuməti Azərbaycan hakimiyətinin aparlığı siyaset kimi, siyaset aparmaq gücündə deyil".

"Nikol Paşinyan öz hakimiyətini möhkəmləndirmək və uzunmüddəli etmək, əleyhdarlarını təmizləmək siyasetini həyata keçirir". Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Ekspert bildirib ki, Ermənistən hökumətinə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyani dəyişdirmək üçün 2027-ci il tarixi elan olunub: "Tutaq ki, həmin ilə Ermənistənə Konstitusiya dəyişikliyi olacaq, erməni xalqı "he", yaxud "yox" deyəcək. Hələlik netic-

Ermanistan Azərbaycanla sülh müqaviləsi üzərə danışılarda gözləmə mövqeyinə keçib



rasiya haqqında danışırıq. Bunlar düzgün sebəblərdir, lakin sebəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas sebəbləri bizim ətrafla münaqışlı münasibətlərimiz, regional siyasetimizdir". Amma sərr deyil ki, Paşinyanın bu açıqlamaları xalqını regionda sülhə hazırlamaq yox, özünü və hakimiyətini qorumaq məqsədi daşıyır. Buradan o qənaətə gəlmək olar ki, Paşinyanın bunu etmirsə, konstitusiyalarını dəyişdirməyi müxtəlif vasitələrlə, yayındırıcı addımlarla arxa plana keçirməyə çalışırsa, deməli, hansısa məkrli plan, sülhdənqəcəməniyyətindədir.

Siyasi ekspert Məhəmməd Əsədullazadə bizimlə səhbətində deyib ki, Ermənistən hakimiyəti Azərbaycanla sülh müqaviləsi üzərə danışılarda gözləmə mövqeyinə keçib. Həmçinin sərhəddə tunellər və mühəndis istehkam işləri aparır. Onun fikrincə, Gürcüstənə etiraz aksiyaları və


dərsə, Fransanın regional siyasetinə zərbə vura bilər. Burada qazanan tərəf Ermənistən ola bilər. Azərbaycanla sülh müqaviləsi bağlanması bu ölkənin Türkiye ilə normallaşma prosesinə sebəb olacaq. Nəticədə Ermənistən regional integrasiyaya cəlb olunmaqla, normal bir ölkəyə çevriləməsi mümkündür. Məhz N. Paşinyanın hazırlığı Ermənistəni normal bir ölkə kimi qəbul etmədiyini və real bir yeni Ermənistən yaratmaq planını daima vurğulayıb. Ermənistən hərbi təxribatlara əl atarsa, bu Ermənistənin yeni ərazilər itirməsinə getirib çıxara bilər. Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhəleyə keçib. Gürcüstən hökumətinin məntiqsiz qərarları etiraz aksiyalarının başlanmasına katalizator rolunu oynadı. Kiçik və əraziləri işğal altında, heç bir müttəfiqi olmayan Gürcüstən hökumətinin regional güc kimi mövqə ortaya qoyması, Tiflis qarşısındır və özlərinin dev-

əni bilmirik. Amma 2026-ci ildə Ermənistənə parlament seçkisi keçiriləcək. Paşinyan Konstitusiya dəyişikliyinə getmək üçün əvvəlcə öz kreslosunu qorumaq və özüne qarşı təzyiqləri daha sərt formada yatırmaq məqsədi güdür. Yeni Paşinyan ilk növbədə özünü, öz hakimiyətini düşünür. Konstitusiya dəyişikliyini, sülh sazişini, birgəyaşayışı düşünür. Bir növ göstərmək istəyir ki, öz hakimiyətini möhkəmləndirəndən sonra istənilən ssenariyə hazırla bilər. Gələcəkdə kənar geosiyasi oyuncular regionda etiraz dalğasını gücləndirərlərse, keşş kimi fiqurları yenidən ortaya atalarasa, buna hazır olmaq lazımdır".

Müsahibimizə görə, digər tərəfdən Paşinyan ayrı-ayrı geosiyasi mərkəzlərin sıfırışlarını yerinə yetirir. Hansısa geosiyasi sıfırışların planlarına alət olmağa razılıq verir. Politoloğun fikrincə, Polşa prezidenti Andrey Duda'nın şərti sərhədlərə geliş təsadüfi deyildi: "Baltikyanı ölkələrin, Şərqi Avropa blokunda yer alan post-sovet şinelindən çıxmış dövlətlərin Rusiya və Belarusa qarşı davranışlarını görürük, məqsədlərini biliirk".

Analitik hesab edir ki, Fransa və Hindistanın Ermənistənə silahlar verməsindən sonra Yunanıstanın da prosesə qoşulması təsadüfi deyil: "Nəzərə alaş ki, bu silahlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu. Ukrayna silahlardan imtina etdiyikdən sonra qeyd olundu ki, bu silahlar Ermənistənə hədiyyə olunacaq, yaxud satılacaq. Söhbət "Favorit S300" və "OSA" zenit-raket komplekslərindən gedir. Bunlar bölgədəki təhlükəsizlik təhdidlərini artırın hücum silahları və hava hücumundan müdafiə sistemləridir. Məqsəd Ermənistənə xeyrinə gücləndirməkdir".

S.Əli



"Qərbi Azərbaycana qayğılı strateji hadaflərdən biridir" - Millat Vakili

Qərbi Azərbaycana qayğılı, xalqımızın milli məraqları və tarixi ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıyır. Qərbi Azərbaycan (indiki Ermənistən) ərazisi, qədim dövrlərdən etibarən Azərbaycan türklərinin tarixi və mədəniyyət mərkəzlərindən biri olmuşdur.

Bunu "Unikal" a açıqlamasında Milli Məclisin deputati Bədəl Bədəlov deyib. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayğılı dövlət siyasetinin prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Azərbaycan dövləti, həm daxili siyasetində, həm de beynəlxalq aləmdə bu istiqamətdə mühüm addımlar atmışdır. Bu siyaset, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarını müdafiə etməyə yönəlmüşdür. 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfer, bu məsələnin beynəlxalq müstəvidə müzakirəsinə şərait yaratmışdır. 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması isə bu prosesin təşkilatı bazasını gücləndirmişdir. İcmənin əsas məqsədi, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qorumaq və onların tarixi torpaqlarına qayğısını təmin etməkdir.

Milli Məclisdə Qərbi Azərbaycana Qayğılı üzrə Təşəbbüs Qrupunun yaradılması, mövzunun dövlət səviyyəsində daha effektiv və sistemli şəkildə həllini təmin edəcəkdir. Təşəbbüs Qrupu, həmçinin qayğılı prosesinin hüquqi və siyasi çərçivəsinin formalasdırılmasına kömək edəcək, ölkədaxili həmrəyliyi gücləndirəcək və beynəlxalq müstəvidə Azərbaycanın hüquqlarının müdafiəsinə dəstək verecekdir.

Qərbi Azərbaycana qayğılı, Azərbaycanın strateji hədəflərində birinin reallaşdırılması üçün mühüm addımdır. Bu, həm daxili, həm de beynəlxalq səviyyədə azərbaycanlıların Qərbi Azərbaycana qayğılı məsələsinə gündəmdə saxlayacaq və Azərbaycanın tarixi ədalət mübarizəsində mühüm mərhələni təşkil edəcəkdir.

Ermənistən, azərbaycanlıların Qərbi Azərbaycana qayğısına qarşı çıxmazı, regionda dayanıqlı sülhün bərqərar olmasına əngəl yaradır. Lakin Azərbaycanın hərbi və siyasi üstünlüyü, Qarabağ məsələsində əldə etdiyi uğurlar, qayğılı prosesine tekan verebilər.

Qərbi Azərbaycana qayğılı hüquqi əsasları, beynəlxalq hüququn fundamental prinsiplerine əsaslanır. Etnik təmizləmə və zoraki deportasiyalar beynəlxalq hüquq normallarına ziddir və müharibə cinayətləri kategoriyasına daxildir. Azərbaycan dövləti, beynəlxalq prinsiplərə əsaslanaraq, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qoruyur və onların Qərbi Azərbaycana təhlükəsiz qayğışını təmin etmək üçün diplomatik və hüquqi addımlarını davam etdirir.

Dünya dövlətləri, Qərbi azərbaycanlılarının doğma yurdlarına qayğılı ilə bağlı Ermənistənə qeyri-konstruktiv addımlarına qarşı lazımi reaksiya vermər və bu məsələyə kifayət qədər diqqət yetirmirlər. Bu vəziyyət, beynəlxalq hüquq və ədalet prinsiplərinə zidd olmaqla yanaşı, regionda dayanıqlı sülhün bərqərar olmasına manəy yaradır. Ermənistənən beynəlxalq öhdəliklərini yerinə yetirməsi bölgədə sülh və sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir.

Qərbi Azərbaycana qayğılı, həmçinin tarixi ədalətin bərpası və milli birliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu proses, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyi və inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Xalqımızın tarixi yadداşı, dövlətin güclü siyasi iradəsi və beynəlxalq hüququn prinsipləri əsasında bu hədəfin reallaşması mümkünür. Qayğışın təmin edilməsi, yalnız Ermənistən deyil, həm de dünya ictimaiyyətinin üzləşəcəyi yeni bir ədalət nümunəsi olacaqdır.

M.İbrahimli

İlham Əliyev onları təltif etdi



Qərbi Azərbaycan həqiqətlərinin təbliğ sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Sərəncam imzalayıb.

İnsan hüquqlarına və əsas azadlıqlara ziyyət olaraq Ermənistən həyata keçirdiyi etnik təmizləmə siyaseti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fealiyyətlərinə görə Fikret Əhmədəli oğlu Əliyev "Şöhrət" ordeni ilə, Dilarə Bağır qızı Seyidzadə və Vəqif Bilas oğlu Şadlinski isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.

Sərəncama əsasən, Həsən Zal oğlu Həsənova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqəbüdü verilib.

AMB sədrinə birinci müavin və müavinlər təyin edildi

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.



"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamları ile Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayılov oğlu Əhmədov, Təğrul Nəcəfli oğlu Əliyev və Güler Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavinləri təyin ediliblər.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Malta'da niya görüşmədiyi malum olub

ATƏT Xarici İşlər Nazirləri Şurasının Malta'da keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrəne bilib. Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüs ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəciliyə etmək istəyib. Məlumatdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüs ilə ABŞ-i yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.

Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyaset yürüdür".

"Buna görə Azərbaycan ABŞ-in, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədə uyğun sayır", - deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-in vasitəciliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.

H/H: AZ70TURA4005005464700110944

M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mkr. Ə.Naxçıvani 5ⁿ

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılb, sahifələnmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sıfariş 252.

Tiraj:2000

ELAN

Daşkəsən şəhər, Azərbaycanın küç. 1A mənzil 16-da yaşayan Bəhəremov Fikret Cəlil oğluna verilmiş Əfqanıstan veteranlığını təsdiq eden AN-471957 nömrəli vəsiqə itdiyi üçün etibarsız sayılır.

Daşkəsən şəhər, Səməd Vurğun 4 mənzil 2-də yaşayan Həsənov Rəşid Şirəli oğluna verilmiş AN-451356-li veteran vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

"Azad olunmuş ərazilərimizdə misilsiz quruculuq işləri aparılır" - Prezident



Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-ci illərində ölkəmizdə xüsusi vüsət almağa başlamış və millimənəvi dəyərlərə bağlılığı, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırlı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.

"Unikal" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Bu forumun "Yaşıl dünya naminə həmrəylik illi" çərçivəsində təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini bildiren Azərbaycan Prezidenti əlavə edib: "Belə ki, əməli fəaliyyətlərində daim xeyrəxahlıq, fədakarlıq və təmənnasız

yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dönyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsində layiqince gəldilər".

Prezident İlham Əliyev qeyd edib ki, dövlət suverenliyimizin və ərazi bütövlüyüümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini

yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasetinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsleri ilə ölkəmizin davamlı tərəqqisine xidmət göstərən könüllülər Böyük Qayıdış prosesində dəfələ iştirak edirlər.

"Inanıram ki, siz milli dövlətciliye dərin sədaqəti bundan sonra da həyatınızın amali biləcək, Vətənimizin qüdrətinin artırılması namənilik və bacarığınızı əsirgəməyəcəksiniz", - deyə vurğulan Azərbaycan Prezidenti könüllülərə gələcək işlərində nailiyyətlər arzulayıb.

Xarici diplomatlara Qərbi Azərbaycan İcmasının Fəxri Üzvlük sertifikatı verildi

Bir qrup xarici diplomata Qərbi Azərbaycan İcmasına Fəxri Üzvlük sertifikatları təqdim olunub.

"Unikal" xəbər verir ki, sertifikatlar qonaqlara "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda təqdim edilib.

Qərbi Azərbaycan İcmasına Fəxri Üzvlük sertifikatları təqdim edilən şəxslərin siyahısı:

Türkiyənin keçmiş xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu,

İrəvan xanı Hüseynlə xanın törəməsi Əmir Əli Sərdar İrəvani

Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkışaf Partiyasının sədr müavini Zəfer Sırákaya

Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş Katibi, Aşıq Başa



asiyasının prezidenti Nikaleta Zaqua

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşiksəl

Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etโนنو

Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru Quram Marxuliya,

Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırıcıları Mərkəzinin müdürü Yaşar Sarı

"Economyfirst Limited London" şirkətinin direktoru Klaus Peter Ralf Yürgens

İtalyanın beynəlxalq məsələlər üzrə "Opinio Juris - Hüquq və Siyaset İcmali" jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" II beynəlxalq konfransının iştirakçılara müraciət ünvanlaşdırıb.

"Unikal" xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar ve qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdürü, professor Ədalət Vəliyev oxuyub.

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda

çalışır. Ermənistən Qərbi Azərbaycanda xalqımızın min iller ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristənləri, məscidləri, tarixi yaşayış yerlərini dağdırıb, UNESCO tərəfindən ümuməməşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşiq sənətinə ciddi zərər vurub.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrinən biri olan Goy Məscid salamat qalmışdır. Lakin Ermənistən Goy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmek, ye-

xüyası, Ermənistən konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını engelləyir.

Ermənistən Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyüne təhdid kimi təqdim etməyə çələşir. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistən İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif



"Ermənistən xoşməramlı davranışlara adekvat cavab vermalıdır" - Mövlud Çavuşoğlu

"Qərbi Azərbaycan İcmasının fəaliyyətlərini yaxından izləyirəm. İcmanın ləyaqətli qayıdış layihəsi beynəlxalq hüquqa tamamilə uyğundur".

"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının təşkilatlığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parliament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu məsələnin sadəcə torpaq məsəlesi deyil, insanlıq amili olduğunu da nəzərə almaq lazımdır: "Lakin Ermənistən hökuməti bu səmimi dialoq çağırışlarına reaksiya vermir. Cənubi Qafqaz 30 il böhran içinde olub. Ermənistən Qarabağı işgal etməsi böyük problemlərə yol açmış, faciələrlə nəticələnmiş, 1 milyondan çox azərbaycanlı qaçqın düşmüşdü. Lakin beynəlxalq təşkilatların sükutuna rəğmən biz ədalətin qələbə qazanacağına inanırdı ki, belə də oldu. Azərbaycan Vətən müharibəsi ilə bayrağını Qarabağda dalgalandırdı. Türkiyə olaraq biz də bu müddətde can Azərbaycanın yanında olduğumuz. Sadəcə Azərbaycan bizim qardaşımız olduğu üçün deyil, haqlı olduğu üçün onu dəstəklədik. Bu yolda şəhid olanlara Allahdan rəhmət, qazılərə şəfa diləyirəm".

"Beynəlxalq hüquq Qərbi azərbaycanlıların problemlərinin həllində rol oynamalıdır. Azərbaycanın humanist davranışlarına adekvat cavab verilməlidir. Regional rifah üçün ən böyük hədəf davamlı sülh müqaviləsinin imzalanmasıdır. Bu istiqamətdə böyük yol qət edən Prezident İlham Əliyevin fəaliyyəti təqdirəlayıqdır. Təbii ki, Ermənistən da bu xoşməramlı davranışlara adekvat cavab verməsi lazımdır", - deyə Çavuşoğlu əlavə edib.

"Bu gün Ermənistanda bir nəfər azərbaycanlı qalmayıb" - Deputat



"Ermənistən öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb".

"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının idarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, deputat Əziz Əlekberli deyib.

O bildirib ki, Ermənistən qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni ərsimizə ciddi zərbə vurub:

"Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb. Ermənistən ölkə ərazisindəki Azərbaycan mədəni ərsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistən monoetnik cəmiyyət yaratmaq siyaseti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafi davam etdirmək deyil, ədalət, sülh və barışqılığında apardığımız mübarizənin başlangıç nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədində sadıq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik".

Prezident İlham Əliyevdən mesaj:

"Ermənistən süratlı silahlanması sülhü əngallayır"



Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemi effektiv həlli mümkünəsdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllerindən başlayaraq köçkünlük problemini ilə üzləşmişdir. Qərbi Azərbaycanda - indiki Ermənistən ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərheleli şəkilde zorla çıxarılırlar.

1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana siyinmişdir. Bu dəhşətli deportasiyalardan sonra Ermənistənda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistən monoetnik dövlətə çevrilib.

Ermənistən Azərbaycan xalqının əsler boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni ərs yaratma-sı faktını hər vəchle danmağa

nidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar düzümsüzlük və ırqçılıkdən başqa bir şey deyil.

Ermənistən bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmüş, şəhər və kəndləri dağışmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkəndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbesi ile bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn alılıyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir.

İşğaldən azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icilir. Təəssüf ki, Ermənistən cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifret hissi, miflik "böyük Ermənistən"

etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistən hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistən İcma ilə dənisiqlərlə başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistən xalqımıza məxsus tarixi-mədəni ərsin dağıdılmasına, təhrif etməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktklärin araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslerinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüsler Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyadan bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemini ilə bağlı fikir mübadiləsi aparılacaq önəmlı beynəlxalq dialoq platformasına çevriləcək.

Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemini ilə bağlı fikir mübadiləsi aparılacaq önəmlı beynəlxalq dialoq platformasına çevriləcək.



Tahir Budagov YAP Mərkəzi Aparatında müşavirə keçirdi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

"Unikal" xəber verir ki, müşavirədə YAP idarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.

Ceyhun Bayramov Al-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

ATƏT-in Malta konfransı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi Kaya Kalas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

"Unikal" xəber verir ki, bu barədə Kalas "X" səhifəsində yazıb. "Bu gün mənim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ilk görüşüm oldu. Biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və Azərbaycanla Ermənistan arasında nizamlanma prosesini müzakirə etdik. Mən regionda sabit sülhün bərqərar olmasına yönəlmış bütün səyləri dəstəkləməyə hazırlam", - diplomat qeyd edib.

Ağarza Elçinoğlu

"Qərb Türkiyədə iqtisadın yaratmağa çalışır" - Süleyman Soylu

"Qərb diplomatları Türkiyədə iqtisadın yaratmağa çalışırlar".

"Unikal" "Aydınlıq" qəzetinə istinadən yazar ki, bunu Türkiye Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib. Belə ki, Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-ci ildə Türkiyədə dövlət əməkdaşlığı cəhd zamanı etdiyi hərəkətlərə münasibet bildirib. O əlavə edib ki, bu barədə ilk dəfə danışır, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb. Soylu qeyd edib ki, fəvqələdə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisine daxil olmasını qadağan edib.

"Birçə dənə də olsun Qərb diplomatını iqtisadçıları qızışdırmaq istədikləri üçün Cənub-Şərqi Anadoluya buraxmadım", - Soylu ifadə edib.

Gülayə Mecd

Milli Məclisin deputati Azər Badamov "Unikal'a müsahibə verib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi layihəsinin mətninin 90 faizinin razılaşdırılması fikrindən, bu ölkə liderinin guya müharibəyə hazırlaşmadıqları ilə bağlı açıqlamasından, Qərbi Azərbaycana qayıdışın nə zaman mümkün olacağından və Zəngəzur dəhlizinin açılması istiqamətində hansı işlərin görüle biləcəyində danışb.

-Azər müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı bildirib ki, İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb. Amma bu ölkənin bir neçə ildir sülh müqaviləsinin imzalanmasını uzatdığını şahidiyik. Sülhün böyük hissəsi razılaşdırılıbsa, onun imzalanmasına mane olan hansı amillər?

-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün gündəlikdə razılaşdırılmamış çoxlu mə-

na və regiona davamlı sülhün gəlməsi-ne xidmet etməlidir.

-Paşinyan eyni zamanda qeyd edib ki, Ermənistan hakimiyyətinə Azərbaycanla heç bir müharibə lazımlı deyil. Amma bunun əksinə olaraq onların dünyanın müxtəlif ölkələrindən silahlar aldığı hər kəsə məlumdur. Ona görə Ermənistanın genişmiqyaslı militarizasiya siyaseti müdafiə qabiliyyətimizi daha da artırmağı labüb edib. Belə ki, 2025-ci ilin dövlət bütçəsində müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait artırılıb. Əgər, Ermənistan müharibə etmək istəmirse, sürətli silahlanmaqda məqsədi nədir?

-Paşinyan parlament saatindəki çıxışında Ermənistanın Azərbaycanla müharibə etmek niyyətinin olmadığını bildirir. Onda sual olunur ki, əger, Azərbaycana qarşı müharibə etmək niyyətin yoxdursa, niyə ordunu sürətli silahlandırırsınız? Fransadan, Yunanistandan, Hindistandan, ABŞ-dan və digər ölkələrdən aldığınız silahları sərgilərdə

olacağını düşünürsüz?

-Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmak istəkləri Ermənistəni narahat etməmelidir. Soydaşlarımız 80-ci illərin sonunda güc yolu ilə öz doğma yurdlarından deportasiya olunublar. Təbii ki, Qərbi azərbaycanlıların öz yurdlarında müharibə yolu ilə qayıtmak niyyətləri yoxdur. Biz istəyirik ki, Ermənistən hakimiyyəti onların hüquqlarını tanısın və Qərbi Azərbaycana qayıtmak soydaşlarımızın təmel hüququdur. Ona görə də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə beynəlxalq konfranslar keçirilir, BMT-yə müraciətlər olunur və beynəlxalq hüquq çərçivəsində qayıdışımızı tələb edirik. Həm də Ermənistən sülh müqaviləsi imzalanandan sonra dinc yolla qayıdışımızın mümkün olacağını hesab edirəm. İki ölkə arasında düşməncilik qalmayandan sonra Qərbi azərbaycanlılar uzun illər pozulmuş hüquqlarını bərpası tələb edirik. Əgər Ermənistən

"Silahlanmaq Ermənistana yeni faciələr gətirəcək"

Azər Badamov: "Bütün bu hərəkətlər Ermənistən yenidən revansizmə hazırlaşdığını göstərir"



sələ yoxdur. Azərbaycanın tələbləri Ermənistən konstitusiyasında olan Azərbaycana qarşı ərazi iddialarının rəsmən çıxardılması və Minsk qrupunun ləğv olunması ilə bağlı ATƏT-e birgə müraciətin gönderilməsidir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və tam ədalətlədir. Çünkü biz Paşinyanla yox, erməni xalqı ilə sülh müqaviləsini imzalamaq istəyirik. Paşinyan müvəqqəti fiqurdur və bu gün onunla razılaşıb sülh imzalasaq, sabah hakimiyyətə gələcək qeyri biri Paşinyanın konstitusiyasının tələbini pozduğunu və imzalanmış sənədin hüquqi qüvvəsinin olmadığını deyəcək. Ona görə də imzalanacaq sənəd ölkələrin ana qanunu olan konstitusiyasına əsaslanmalıdır. Ermənistəndə referendum keçirilməli və konstitusiyasındaki Azərbaycana qarşı olan ərazi iddiaları xalqın razılığı ilə ləğv olunmalıdır. Minsk qrupu ilə bağlı mövqeyimiz də ədalətlədir. ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 28 ilde Ermənistən-Azərbaycan münaqışının həlli ilə bağlı her hansı addım atmayıb. Minsk qrupu əksinə, Azərbaycanı suveren ərazilərində erməni işğalı ilə barişdarmağa çalışıb. Azərbaycan öz gücü ilə BMT TS-nin qətnamələrini icra edərək pozulmuş beynəlxalq hüququn tələblərini bərpa edib. 44 günlük Vətən müharibəsindən sonra Minsk qrupunun görəcəyi iş qalmayıb. Həm də Minsk qrupunun üç həmsədr ölkəsi öz aralarında konflikt yaşayırlar. Bu baxımdan, üç ölkənin bir qrupda fəaliyyətinin davam etdirilməsinin mümkünlüyüñü özləri də etiraf edirlər. Belə olan halda ATƏT-e Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin göndərilməsi üçün aydın olmayan məsələ yoxdur. Minsk qrupunun saxlanılmasında Ermənistən məqsədi nədir? Bu, Paşinyan hakimiyyətinin Azərbaycana qarşı olan çirkin niyyətlərindən əl çəkmədiyini göstərir. Belə olan halda biz Ermənistən sülh müqaviləsini necə imzalaya bilərik? İmzalanacaq sülh müqaviləsi dayanıqlı olmalı, ölkələrə münasibətlərin normallaşması-

bizi yenidən müharibəyə təhrik edərsə, soydaşlarımızın Qərbi Azərbaycana güc yolu ilə qayıtmak istəklərinin də qarşısını ala bilməyəcəyik. Biz ərazi iddialarını qaldırırmıq. Sadəcə Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik.

-Zəngəzur dəhlizinin açılması da uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Zəngəzur dəhlizinin reallaşdırılması bir çox dövlətlərin mənafeyinə xidmet edən global xarakterli layihədir. Ermənistən da Zəngəzur dəhlizinin öz ərazi-sindən keçməsində maraqlıdır. O zaman dəhlizin açılmasına nə mane olur?

-Zəngəzur dəhlizinin açılmasına mane olan esas sebəbin bu dəhliz üzərində nəzarəti Qərbin elə almaq istəklərindən irəli geldiyini hesab edirəm. Ona görə də Zəngəzura ABŞ-in hərbçiləri getirilib və Avropa İttifaqının "müsahibəcələri" Ermənistəndə uzunmüddətli qalıqlar, saylarını da artırmağa çalışırlar. Kommunikasiyalara nəzarət kimin əlindədirse, siyasi müstəvidə də o üstünlük qazanır. Bu baxımdan, Ermənistən Zəngəzur dəhlizi üzərində kimin nəzarət edəcəyi ilə bağlı dəqiqləşdirmə edə bilmədiyindən hələ də açılması istiqamətində hərəkətlilik görünür. Qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizi Avropa ilə Asiyani birləşdirəcək əsas məsələr olacağından bütün region ölkələrinin maraqlılarında olan bir məsələyə çevrilib. Bizim üçün maraqlısı isə Naxçıvana maneəsiz keçidin təmin edilməsidir. Ermənistən Naxçıvana maneəsiz keçidin təmin edilməsi ilə bağlı öhdəlik götürərsə, Zəngəzur dəhlizi açılaçaqdır. Amma Azərbaycan Ermənistən razılaşmasını gözləmək niyyətində deyil. Ona görə də İran ərazisindən nəqliyyat kommunikasiyalarının tikintisi ilə bağlı işləri davam etdirir. İran üzərindən yolumuz açılandan sonra Zəngəzur dəhlizinə maraqlımız azalacaq və Ermənistən yenə də tecrid olunmuş şəkildə qalmaqdə davam edəcək.

Anar Kəlbiyev

Bir müddət öncə Bakı sakını, 42 yaşlı Günel Əhmədovanın anası Firəngiz Quliyeva yerlə mətbuata müraciətində ölkədəki özəl klinikalardan biri haqqında sensasiyalı iddialar səsləndirmişdi. Bizim Media-yə müraciət edən Firəngiz Quliyeva bildirmişdi ki, 9 aydır ki, qızı estetik əməliyyatın fəsadlarına görə xəstəxanalarда və həkimlərdə qalıb.

Ananın iddiasına görə, "Badam" klinikasının həkimi, plastik cerrah Səkinə Xudiyeva qızının üzərində əməliyyat aparıb: "Qızım bu il fevral ayının 27-də sinə dikləşdirme və odinoplastika əməliyyat üçün Səkinə Xudiyevaya müraciət edib. Səhər 9-a təyin olunan əməliyyat axşam 5-də bitib. Qızımın üzərində bir gündə bir neçə cərrahiyyə əməliyyatı aparıb. Qızımı demədən sinə dikləş-

Firəngiz Quliyeva deyib ki, qızı yenidən əməliyyat olunmalı, implantlar çıxarılmalıdır. Bunun üçün isə 10 min manat pul lazımdır. Sitat: "Tələbimiz qızımın sağlamlığına qovuşması, əməliyyat üçün Səkinə Xudiyevaya ödədiyimiz 7 500 manatı geri almaqdır. Defələrlə onunla görüşmək üçün "Badam" klinikasına getmişik. Yaxına buraxımlar, polis çağırıb bizi küçəye çıxarırlar. Klinikanın sənəd üzərində rəhbəri Kamran Məmmədovun da qəbuluna getmişik. İlk dəfə pulun bir hissəsinin qaytarılacağına söylədi. Növbəti dəfə gedəndə yerində tapa bilmədi, gizləndi. Daha sonra qəbul etməyib polis çağırıldı. Sübut və faktlarla hüququmuzu istəyirik. Niye polisə bizi hədələyir? Mənə nə var ki, klinikanın rəhbəri Şamo Fərzəlibəyov böyük və pullu adamdır?"

nin müavini olarkən, 25 may 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan klinikanın qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. 2016-2017-ci illərdə isə klinikanın qanuni təmsilçisi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) keçmiş rəhbəri Ramin Bayramlı olub. Maraqlıdır ki, Bayramlınin TƏBİB postuna getirilməsində də E.Ağayevin rolu olduğuna dair vaxtılıcılıqlar dələşir.

"Badam" klinikasına gəlincə, bu özəl tibb müəssisəsi Dövlət Vergi Xidməti tərəfindən vergi ödəmələrinde və kassa mədaxillərində çoxsaylı pozuntular aşkarlayıb.

"Badam" klinikasının adı bir neçə başqa qalmaqaldı da çəkilib. Məsələn, bu ilin avqustunda xəstəxananın həkimi Günel Ağay-

"COP29-da 16 minə yaxın müraciət edilmişdi" - Nazir müavini

Bu il ölkəmizin tarixində ən önəmli, ən məhsuldar dövr kimi yadda qaldı. İlin əvvəlin-də Prezident seç-kiliyi keçirildi. Ölkədə 2024-cü il "Yaşıl dünya na-minə həmrəylik il" elan olundu. Noyabrda COP29 kimi mötəbər tədbiri ev sahibliyi etdi. Həmin beynəlxalq tədbiri uğurla başa vurduq. Bütün bu tədbirlərdə Azərbaycan könüllülərinin fəaliyyətini xüsusi vurgulamaq lazımdır".



"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycan könüllülərinin VII Həmrəylik Forumu"nun rəsmi açılış mərasimində deyib. Nazir müavini ölkədə keçirilən bütün uğurlu tədbir və layihələrdə Azərbaycan könüllülərinin rolunun böyük olduğunu qeyd edib: "COP29-da ölkəmizə təşrif buyuran qonaqlar da könüllülərin fəaliyyətini xüsusi qeyd etdilər. Ümumilikdə həmin tədbirdə könüllü kimi fəaliyyət göstərmək üçün 16 minə yaxın müraciət qeydə alınmışdı. Müraciət edənlərdən 3 min nəfəri seçildi və onlar 12 gündə ən vacib missiyanın daşıyıcıları oldular".

Nazirlik indiya qədər 17 minə yaxın lisenziya verib

Bu ilin yanvar-noyabr aylarında iqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri, KOB evləri və "Lisenziyalar və icazələr" portalı vasitəsilə sahibkarlara 1 848, indiyə qədər isə 16 936 lisenziya verib.

"Unikal" nazirliyi istinadən xəbər verir ki, 11 ay ərzində "Lisenziyalar və icazələr" portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portalın integrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1 263 elektron lisenziya təqdim olunub. "Lisenziyalar və icazələr" portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər portal vasitəsilə 5 800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27 %-i (4 561) əczaçılıq fəaliyyəti, 22 %-i (3 787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13 %-i (2 173) özəl tibb fəaliyyəti, 6 %-i (1 081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraati tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6 %-i (959) rəbitə xidmətləri (əsasən süretli poçt), 26 %-i isə (4 375) diğər fəaliyyət növləri üzrə olub.

Hazırda nazirlik 23 sahibkarlıq fəaliyyəti növü (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) üzrə lisenziya verir. Lisenziya almaq üçün sahibkar hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın surəti, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə olunur.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərdən asılı olaraq, aidiyəti dövlət qurumlarından rey alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayıaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təsviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt edilir.

Başı qalmaqallardan açılmayan özəl klinikada Elsevar Ağayev izi...

Sabiq nazir müavini ilə bağlı yeni iddialar ortaya çıxıb - Hələ də səhiyyə sektorunda söz sahibidir?



dirməsi əvəzine böyük implantlar yerləşdirib. Hansı ki, həmin nahiyyələrdə hematoma var idi. Özü də qızımızda xoşxassəli işlər və kistalar olub. Ona implant yerləşdirilməli deyildi. 55 kq çəkidə olan qızın kürəklərindən piy götürüb, liposaksiya edib. Hər yeri kəsik-kəsikdir. Əməliyyatdan 3 gün sonra implantlar partlayıb və yerindən irin axmağa başlayıb. Ağrılardan "göyə çıxır". Nə qədər ağrıksıci içmək olar? İş qüvvəsini itirib, qolunu qaldıra bilmir. İki dəfə qızım ölümdən dönüb. Müalicələrinə 3 min manatdan çox pul gedib. Hələ də əməliyyatın fəsadlarını aradan qaldıra bilmirik".

Məsələ ilə bağlı danışan "Badam" klinikasının həkimi, plastik cerrah Səkinə Xudiyeva isə iddialarla razılaşmayıb və absurd açıqlama verib: "Siz qadını soyundurun, baxın görün nə fəsad var?"

Aparğımız araşdırılmalara görə, haqqında danışılan Ş.Fərzəlibəyov səhiyyə nazirinin sabiq müavini Elsevar Ağayevin müavnidir. Ölək mediasında Ağayevin adı vaxtılı tutduğu vəzifə sayəsində oliqarxlaşmış məmurlar sırasında çəkilir.

İddialara görə, Fərzəlibəyov eyni zamanda "Caspian International Hospital"ın sahibidir. Bu klinika Elsevar müəllim səhiyyə naziri-

eva səhv diaqnoz qoyaraq bir jurnalın atasını kor edib.

Elsevar Ağayevin qudası olan Şamo Fərzəlibəyovun istər "Caspian International Hospital"a, istərsə də "Badam Medical Center"ə formal rəhbərlik etdiyi iddia olunur. Bildirilir ki, hər iki klinika eslinde səhiyyə nazirinin sabiq müavini himayəsi altındadır.

Fərzəlibəyov eyni zamanda "Arash Medical Company"nin rəhbəridir. Hazırda E.Ağayevin tibbi avadanlıqların ölkəyə idxlə üzərində monopolyasını davam etdiridi və həmin idxlə prosesinin də məhz qudasının rəhbərliyi altında "Arash Medical Company" şirkəti vasitəsilə həyata keçirildiyi vurgulanır.

Bütün bu iddialara isə indiyə dək nə səhiyyə nazirinin sabiq müavini, nə də onun qudası tərəfindən münasibət bildirilməyib.

Xatırladaq ki, E.Ağayev 1999-cu ildə Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. O, eyni zamanda, Sehiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasına rəhbərlik edib. Hər iki post sabiq müavini ölkənin dərman bazarında və tibbi avadanlıqların idxlə sayəsində inhisarçı mövqelərə sahibləməsinin yolunu açıb.

E.Ağayev 2022-ci ilin fevralında müavin, bundan bir qədər sonra isə Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri postlarından əzaqlaşdırılıb. Lakin onun hələ də müxtəlif klinikalar, dərman şirkətləri vasitəsilə səhiyyə sektorunda öz mövqelərini qoruyub-saxlaşdırılmışdır. Lakin onun hələ də müxtəlif klinikalar, dərman şirkətləri vasitəsilə səhiyyə sektorunda öz mövqelərini qoruyub-saxlaşdırılmışdır.

Toğrul Əliyev

Yola salmaq üzrə olduğumuz həftə xəbər yayıldı ki, Azərbaycanda kərə yağı kəskin bahalaşıb. Bu barədə "İctimai TV"nin hazırladığı videosüjetdə bildirilib ki, son 2-3 ayda qiymətlər təxminən 30 faiz artıb. Əvvəller 19 manata satılan yağı indi alıcılar 24 manata təklif edilir.

Azərbaycan kərə yağını özü də istehsal edir, amma tələbat idxlərin köməyi ilə ödənilir. Ölkməzə kərə yağı esasən Ukrayna və Belarusdan gəlir.

Son 1 ildə bütün dünyada ağartı məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yeni xammalın qiyməti artdığından yağı da bahalaşıb. Amma məsələ burasındadır ki, idxlə olunan yağın qiyməti ilə mağazalarda satılan yağın qiyməti arasında kəskin fəq var. Halbuki dövlət yağı idxalı ilə məşgül olan sahibkarlara güzəştli rüsum da tətbiq edib. Yəni bu sahə ilə məşgül olanlar üçün gömrük rüsumları çox deyil. O zaman sual yaranır. Azərbaycanda kərə yağı niye bahadır?

"Unikal" növbəti araşdırmasında bu suala aydınlıq gətirməyə çalışıb.

Absurd: keçən ildəkindən ucuz gətirilir, ancaq baha satılır!

Əvvəla ondan başlayaqlı ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 20 min 225,7 ton kərə yağı idxlə olunub.

Rəsmi məlumatlara görə, idxlə olunan kərə yağının 1 kilogramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub. Halbuki ötən ilin eyni dövründə idxlə olunan kərə yağının 1 kilogramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) idi. Belədə necə ola bilər ki, ölkə daxilində adı çəkilən məhsul 2023-cü ildəkindən baha satılsın?

Bir az da konkretləşdirək: açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, son bir ildə idxlə olunan kərə yağının orta gömrük dəyəri 2,1% və ya 20 qəpik aşağı düşüb. Əvəzində marketlərdə satılan kərə yağının qiyməti bahalanıb.

Daha dəqiq desək, ötən ilin oktyabr ayında marketlərdə satılan kərə yağının orta satış qiyməti 19,7 manat olduğu halda, bu ilin oktyabr ayında həmin məbləğ 21,55 manata yüksəlib. Göründüyü kimi, marketlərdə satılan kərə yağının 1 kilogramının orta pərakəndə satış qiyməti 9,4% və ya 1,85 manat bahalanıb.

Aldığımız kərə yağı həqiqətən kərə yağıdır mı?

Məsələ yalnız kərə yağının qiyməti ilə bağlı deyil. Ortada keyfiyyət problemi də var, özü də çox ciddi şəkildə!

İqtisadçı ekspert Natiq Cəfərli bir müddət önce sosial şəbəkələrdəki hesabında yazmışdı ki, hər kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olur: "Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalamə, 20-21 manat cıvarındadır. Kərə yağı getirən

sirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri - hamısı 50% civarında hesablaşsaq, qiymət 15-16 manatdan baha olmazdı".

Ekspert qeyd etmişdi ki, rəqabət olmadığı üçün qiymət bahadır: "Ölkəyə yağı gətirən şirkət sayı azdır. Yerli istehsal isə yox dərəcəsindədir". Ardınca da vacib məqama toxunmuşdu: "Yerli istehsal adı ilə bazara çıxarılan kərə yağının tərkibi deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarıılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca "oynayırlar", daha ucuz heyvanbitki mənşəli yaqlar qatırlar. Maya dəyerini 20-30% aşağı çəkir ki, bu da gəlirlərini kəsin artırr".

N.Cəfərli demişdi ki, rəqabət olmayan yerdə qiyməti diktə et-

Ən yaxşı halda palmandan istifadə edilən yaqlara "sert yaqlar" deyilir. Əslində isə o yaqlar "sert", yəni qarışq deyil. Onların tərkibinin 90 faizi palma yağıdır. Bu gün populyar olan Yeni Zellandiya istehsalı yaqların tərkibinin 100 faiz kərə yağı olmasına inanmayıın. Çünkü Yeni Zellandiyyada kərə yaqlarının 200, 300, 500 qramlıq qablaşdırılmış yoxdur. Bunlar hamısı bizdə qablaşdırılır. Təsəvvür edin ki, bizim marketlərdə kərə yaqlarının qiyməti 4-20 manat arasındadır. Həm yağından idxlə ilə məşgül olanlar, həm də pərakəndə satışı həyata keçirən sahibkarlar. Deməyim odur ki, çox az sayda sahibkar ölkəyə yağı idxlə edir və o da bəlli marketlərdə satılır. Bəlli marketlərdə, belli idxlər da inhisarçıdır. Yağı idxləçilərinin sayı az olduğuna görə, onlar sindikat ra-

lıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözün üstündə qasın var deyən yoxdur. Qiymətlər orada formalasılır. O iri şirkətlər bazara diktə edə bilirlər".

A.Nəsirlinin sözlərinə görə isə problem ondadır ki, yaqları idxlə edən və pərakənde satan subyektlər qiymətlərin aşağı salınmasına imkan vermirlər: "Həmin sahibkarlar fəaliyyət göstərdikləri sahədə inhisarçı mövqeyə malikdilər. Həm yağın idxlə ilə məşgül olanlar, həm də pərakəndə satışı həyata keçirən sahibkarlar. Deməyim odur ki, çox az sayda sahibkar ölkəyə yağı idxlə edir və o da bəlli marketlərdə satılır. Bəlli marketlərdə, belli idxlər da inhisarçıdır. Yağı idxləçilərinin sayı az olduğuna görə, onlar sindikat ra-

baş verdiyi, bəzilərinin isə hətta 28-29 manata qədər yüksəldiyi halda ölkəmizdən Rusiyaya kərə yağı daşındığına dair faktlar ortaya çıxıb.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında Azərbaycandan Rusiyaya 45 milyon 738,68 min dollar dəyərində 7 386,49 ton kərə yağı ixrac olunub (ümumi ixrac 7392,02 ton). Halbuki ötən ilin eyni dövründə ixrac 5 milyon 11,54 min dollar dəyərində 800 ton təşkil etmişdi. Bu da o deməkdir ki, Azərbaycandan Rusiyaya kərə yağı ixracı həm çəki, həm də dəyər baxımdan 9 dəfədən çox artıb. Hətta supermarketlərin kərə yağı oğurlanmasının qarşısını almaq üçün həmin məhsulu piştaxtalardan yiğməq və qoruyucu örtüklərdən istifadə etməyə

İnhisarcıların "kərə yağı soyğunçuluğu"nun şok gizlilikləri

Gömrük dəyərindən dəfələrlə yüksək qiymətə satılan bu məhsulun tərkibi də dəyişdirilmiş... - Olıqarxlardan həm canımızın, həm cibimizin qəsdinə durublar!



mək çox asandır: "Bizdə anti-inhisar qurumları topdan yox, pərakəndə satanlarla "mübarizə" aparır".

Başqa bir iqtisadçı Akif Nəsirli də hələ aylar önce qeyd etmişdi ki, Azərbaycana idxlə olunan kərə yaqlarının çoxunun tərkibi dəyişdirilir: "Bir çox xarici markalar çox təessüf ki, Azərbaycanda qablaşdırılır. Qablaşdırıklärən həmin yaqlara böyük miqdarda palma və marqarit əlavə edilir. Çox təessüf ki, Azərbaycanda palma yaqlarından geniş şəkildə istifadə edilir.

Monopolistlərə "gözün üstə qasın var" demək vaxtidır!

Ekspertlərin fikrincə, Azərbaycanda kərə yağının kəskin bahalaşması sünə qiymət artımı, rəqabətli mühitin zəifləyindən irəli gelir. Onların fikrincə, sövdəleşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Məsələn, N.Cəfərli deyir ki, bizdə nədənsə anti-inhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır: "Lakin bu, qeyri-qanunidir, çünki orada inhisarçı-

zilaşmaya gedirlər və qiymətin aşağı düşməsinə imkan vermirlər".

Bizdə "ceyran belinə" qaldırılan kərə yağıni Rusiyaya kimlər və niyə daşıyırlar?

Daha bir ilginc məqam var: Azərbaycanda kərə yağının qiymətində sürətli artım müşahidə olunduğu, bir sırada kərə yağı markaları piştaxtalardan qeybə çəkildiyi, digərlərinin qiymətində 3-4 manata yaxın bahalaşma

başlığı deyilir.

Yəni medianın yazdığını görə Rusiyaya qarşı sanksiyalar səbəbindən bu ölkədə kərə yağı qitliği və adı çəkilən məhsulun qiymətində artım yaranıb. Rus nəşrələri bildirirlər ki, qonşu ölkədə kərə yağının pərakəndə satış qiyməti avqust və sentyabr aylarında demək olar ki, 8 faiz, ilin əvvəlindən isə 18 faiz artıb. Görünür yaranmış vəziyyət Azərbaycandakı bir çox işbazları hərəkətə getirib və onlar Rusiyada yaranmış vəziyyətdən faydalanaq fikrinə düşübərlər. Musvat.com təzəlikcə yazmışdı ki, doqquz ayda 1 ton kərə yağı Rusiyaya 6192 dollara ixrac olunub. Eyni dövrde Azərbaycana idxlərin xərci 5583 dollar təşkil edib. Bu isə 1 tonda 500 dollar-dan yuxarı fəq deməkdir və bizdə bu fərqdən qazanc götürmək istəyənlərin olması kifayət qədər realdır.

Bir sözə, hansı prizmadan yanaşsaq, Azərbaycanda kərə yağının son vaxtlar kəskin bahalaşmasında inhisarçıların və işbazlarının barmağı aydın görünür. Belələrinə "dur" demək isə aidiyyatı qurumların üzərinə düşür. Bir halda ki, artıq Rəqabət Məcəlləsi qüvvəyə minib, üstəlik, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb, artıq işsirdilmiş qiymətlərlə vətəndaşı faktiki olaraq soymağı qarşısına məqsəd qoymuş monopolistlərlə, onların himayədarları ilə qanunların dilində, özü də sərt şəkildə danışmağa nə mane ola bilər?!

Sənan Mirzə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov vəzifəsini itirə bilər. Buna səbəb son aylarda adı çəkilən ali təhsil ocağında neqativ halların hədsiz artmasıdır. Belə hallar barədə artıq ölkənin aparıcı mətbuat orqanları da yازırlar.

Elə bu günlərdə məlum olub ki, ADPU-nun 2 sayılı korpusunda anormal vəziyyət yaranıb. Milli.az xəbər verir ki, məsələ ilə bağlı daxil olan şikayetdə universitetin əvvəlki liftindən çoxlu narazılıq varmış, çünki lift çox köhnə idi və tez-tez işləmirdi. Lifti təmir etdikdən sonra isə qərara alınıb ki, onu yalnız müəllimlər istifadə edə bilər. Tələbələrin lift-

məsi üçün kraska şotkaları alınıb, amma daxili vəziyyətin yaxşılaşdırılması üçün heç bir iş görülmür.

Şikayətçi əlavə edib ki, universitetin bəzi otaqlarında və koridorlarında işq yanmır, hətta yağış yağanda su daxil olur. Tualetlərin vəziyyəti də qənaətbəxş deyil və 4-cü mərtəbədəki tualet artıq mamırla dolub və çökəmək üzərdir. Tələbələr ödəniş vaxtı çatanda ciddi şəkildə izlənilir, amma universitetin içi və infrastruktur ilə bağlı məsələlərə diqqət yetirilmir.

Bundan əvvəl - sentyabrda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanalarını bit basdırı barədə xəbər yayılmışdı. Həmin vaxt söhbət ADPU-nun Dərnəgül qəsəbə-

üstünə tökülmüşdü. Hətta universitetdə təhsil alan tələbələrdən birinin valideyni Baku.ws-in qaynar xəttinə bu barədə məlumat verərək bildirmişdi ki, tələbələr çətin şəraitdə təhsilə davam etməli olublar. Bu da onların sağlamlığını risk altına atıb.

Onu da deyək ki, ötən ilin payızında adı çəkilən universitetin rektorunun bir sıra yüksək vəzifeli məmurların yaxınlarını ADPU-da yüksək postlara təyin edərək öz mövqelərini daha da gücləndirməyə çalışmışdır. Məsələn, MSK sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahovun tarix fakultəsinə dekan, Dövlət İmtahan Mərkəzinin (DIM) rəhbəri Meleykə Abbaszadənin qızı Nigar Abbaszadə

Prokuror Hüseyin Abdullayevə cəza istədi

Həbsdə olan sabiq deputat Hüseyin Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşlığı elan olunub.

Dövlər ittihamçısı Rauf Məlişov çıxış edib. Prokuror onun 10 il müddətinə azadlıqlanın məhrum olunmasını isteyib.



Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatə görə, Abdullayev Hüseyin Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırmasına dair xarici ölkələrin aidiyyəti organlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırımlar aparılmış və daxil olmuş materiallar istintaq idarəsinə təqdim edilməklə istintaq yolu ile araşdırılıb.

Istintaqla Hüseyin Abdullayevin bili-bile cinayət yolu ilə əldə etdiyi emlakin həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürülməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz emlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyin Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda emlaki leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırımıya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimati əsasında məhkəmənin qərarı ilə həbs qətim-kan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət əməllerinin töredilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş emlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımının göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.

Qeyd edək ki, Hüseyin Abdullayev 2018-ci ildə həbs edilib.

O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqlanın məhrum edilmişdi.

Sənubər Nəzərova "Azərbaycan Dəmir Yolları"ndan getdi



"Azərbaycan Dəmir Yolları" QSC-də kadr İslahatı olub.

Qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib. QSC-nın sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb. Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS" MMC-də İctimaiyyətli Əlaqələr şöbəsinin müdürü vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkışaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdürü olub.

Cəfər Cəfərovun kreslosu laxlayır

Ölkənin ilk və ən böyük universitetlərindən birinin rektoru yola salınırlar? - ADPU ilə bağlı sensasion iddialar var



dən istifadəsinə icazə verilmir. Həmçinin, şikayətçi qeyd edir ki, 2-ci və 3-cü mərtəbədə bütün otaqlar boşdur, dərslər isə 6-7-8-ci mərtəbələrde keçirilir. Dekanın xüsusi tapşırığı ilə dərsə bir az gecikən tələbələr dərsə almır, amma bəzi müəllimlər tələbələri başa düşür. Tələbe isə illik 2000 manat ödəyərək 8-ci mərtəbəyə ayaqla qalxmaq məcburiyyətində qalır.

Şikayətçi dərslər arasında 10 dəqiqə vaxt olduğu halda bufetə, tualetə və siqaret çəkməye belə getməyin mümkün olmadığını bildirir. O həmçinin qeyd edir ki, bəzi müəllimlər öz otaqlarında siqaret çəkir, amma tələbələr üçün bu cür imkanlar yoxdur.

Bu ilin oktyabrın 21-də səhər saatlarında başlayan yağıntılar zamanı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü korpusunda xoşagelməz hal baş vermişdi. Yağış suları auditoriyadakı partaların

sində yerləşən 2 və 3 sayılı yataqxanalarından gedirdi.

Keçmiş mecburi köcküknlərin yaşadığı bu çoxmərtəbəli binaların sakıntıları 1 ilə yaxındır ki, bit-birə əlində cana yığıldıqları deyirlər.

Məsələ ilə bağlı ADPU-dan "Xəzər Xəbər"ə bildirilmişdi ki, bu yataqxanaların binası universitetin balansındadır. Binanın komendantı isə demişdi ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətle əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köcküknlərin işləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlaşdırıb ki, gəlib binada təmizlik işləri aparsınlar.

Bu ilin oktyabrın 21-də səhər saatlarında başlayan yağıntılar zamanı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü korpusunda xoşagelməz hal baş vermişdi. Yağış suları auditoriyadakı partaların

dənin isə beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə getirildiyi vurğulanırdı. Lakin həmin vaxt universitet rəhbərliyi bu iddiaları cavabsız qoymağı üstün tutmuşdu.

Xatırladaq ki, ADPU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovudur. O, 2016-cı ildən həmin vəzifəni tutur. Cəfərov daha əvvəl - 2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə isə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olub. Həmin müddətdə adı çəkilən universitetin fəaliyyəti ilə bağlı da yerli mediada çox sayda təqnid məqalələrə rast gəlmək mümkündür.

Qeyd edək ki, ADPU Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisələrindən biridir. Bu təhsil ocağı Azərbaycan Pedaqoji İnstitutu adı altında Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzalandığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlanmaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur. İlk dövrlərde Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərin əvvəllərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir.

Toğrul Əliyev

Ağstafa rayonunda 2024-cü ilin yanvar-sentyabr ayları üzrə məhsul buraxılışı göstəriciləri

2024-cü ilin yanvar-sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 184118,7 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az ümumi məhsul istehsal edilmişdir.

İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 13057,1 min manat (7,1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqcılıq sahəsində 105171,6 min manat (57,1 faiz), tikinti sahəsində 5769,6 min manat (3,1 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 3621,1 min manat (2,0 faiz), informasiya və rabitə sahəsində 869,1 min manat (0,5 faiz), ticarət; nəqliyyat vasitələrinin temiri sahəsində 55630,2 min manat (30,2 faiz) təşkil etmişdir.


İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi aşağıdakı cədvəldə öz əksini tapmışdır

Cədvəl 1

	2024-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə, min manat	2023-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə, min manat	Qiymət indeksi, faizlə	2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin qiymətləri ilə, min manat	Fiziki həcm indeksi, faizlə
A	1	2	3	4	5
Sənaye	13057,1	13710,2	104,9	12448,9	90,8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqcılıq	105171,6	98718,5	102,8	102342,1	103,7
Tikinti	5769,6	28108,2	100,0	5769,6	20,5
Nəqliyyat və anbar təsərrüfatı	3621,1	3685,5	98,2	3687,5	100,1
İnformasiya və rabitə	869,1	991,3	100,4	865,6	87,3
Ticarət; nəqliyyat vasitələrinin temiri	55630,2	55053,8	100,85	55161,3	100,2
Yekun:	184118,7	200267,5	102,1	180275,0	90,0

min manat

Qrafik 1
2024-cü ilin yanvar-sentyabr aylarında ÜMB-nin ümumi həcmində istehsal və xidmət sahələrinin xüsusi çöküsü, faizlə



Uçarda sənaye müəssisalarının göstəriciləri

Sənaye müəssisələrində və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 10429,4 min manatlıq məhsul istehsal edilmişdir.

Sənaye istehsalı indeksi 98,9 faiz təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında sənaye sahəsində istehsalın və xidmətlərin həcmi 2792,9 min manat və ya 26,8 faizi dövlət sektorunun, 7636,5 min manat və ya 73,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

**Ucar Rayon Statistika idarəsinin baş məsləhətçisi
Emin Qəhrəmanov**

"Unikal" qəzeti "Sabiqlərin izi ilə" rubrikasını davam etdirir. Bu silsilədən növbəti yazımız Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralov haqqındadır.

Qaralov 1956-ci il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşen kəndində anadan olub. 1979-cu ilde Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhəri Sebail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru,

xarici məhsulların idxlalına qədər gedib çıxdığı barədə məlumatlar yayılıb.

Vaxtılı "modern.az" saytı yazılmışdı ki, eks-baş prokuror vəzifəsinə itirdikdən bir müddət sonra Gürcüstana səfir getməyə çalışır və bir sıra hallarda buna nail də olurdular.

Lakin bir məqamı vurğulamaqda fayda var: evvələr Azərbaycanda belə təcrübədən istifadə olundur - yüksək vəzifələrdən azad edilən sabiqlər xarici ölkələrə səfir getməyə çalışır və bir sıra vəzifələrə səfər gələnlərdir.

Sonda onu da deyək ki, Qaralovun vəzifəsiz qalmاسının ardından ona məxsus şirkətlərin borc bataqlığına düşməsi barədə də çox sayda məlumatlar yayılıb. Hətta ötən il məlum oldu ki, Zakir müəllimə aid olduğu bildirlən şirkətlərin borcu 26 milyon manatdan çoxdur. Həmin şirkətlər bunları iddia edildi ki, Zakir müəllimə

1. "Akkord Hydrotechnical Construction" MMC. Borc - 11 milyon 714 min 434 AZN

Zakir Qaralovun yeni vazifa ümidi

Sabiqlərin izi ilə: keçmiş baş prokurorun səfir olmaq istəyi baş tutmadı

Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifelərində işləyib.

25 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. Ona 1 dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Qaralov Ailəlidir, iki övladı var. 2020-ci il mayın 1-də Zakir müəllimin Respublika Prokurorluğunda nə az, ne çox - düz 20 il davam edən rəhbərliyinə son qoynuldu. Onun işdən çıxarılması ilə qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişdi. Həmin vaxt bir çoxları belə düşünürdü ki, Qaralovun özüne qalsayıdı, 20 il eyni vəzifədə olməgə rəğmən istəfa verməz və dəha 5 il müddətinə də qalıb işləyərdi.

Baş prokurorun 20 il eyni vəzifədə qalmasına ictimaiyyət birmənali münasibət bəsləmirdi və o, təqaüdə yola salınanda bunu gecikmiş addım hesab edənlər az olmadı. Onun dönenində bir sıra hay-küülü hadisələr baş verib və həmin olaylara reaksiyası eks-baş prokurora münasibət formalaşdırıb. Bu səbəbdən də Zakir müəllimin personası ətrafında tez-tez mübahisəli fikirlər dolaşır. Bu sırada Hacı Məmmədovun işi və Rəna Nəsimovanın ölümüyle bağlı epizodu xatırlada bilerik. Zakir müəllimin adı həmçinin "Zaminbank" ASC-nin sədri Nadir İsmayılovun işində de keçmişdi. Bildirilirdi ki, N.İsmayılov "Akkord Sənaye Tikinti İnvestisiya Korpocrasiyası" ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxarıraq Qaralova xaricdə əmlak əldə etməyə kömək edib.

Bəs sabiq Baş prokuror indi haradadır və nə işlə məşğuldur?

Zakir Qaralovun təqaüdçü hüquqşunas kimi hazırda Bakıda olduğu və şəxsi biznesinin idarəciliyi ilə məşğul olduğu bildirilir. Həmin sahələrin dərman biznesindən tutmuş, mebel və bir sıra



lim öz biznesinin idarə olunmasını həvalə etdiyi qaynı Elmar Əliyevlə hesabat apararkən on milyonlarla vəsaitinin yoxa çıxmasını aşkarlayıb.

"Belə ki, qaynı vasitəsi ilə qurduğu bizneslərə külli miqdarda pul qoyan Qaralov hesabat zamanı qoymuş pulların nəinki gelir getirdiyini, eksine yoxa çıxdığını görüb. Elmar Əliyevlə mübahisə edən Qaralov indi ondan pullarını tələb edir. Məlumatda deyilir ki, hətta pula görə, Qaralov qaynı ilə əlbəyaxa da olub" - deyə yerli KİV yazılırdı. Ölək mediasında geniş yayılan həmin məlumat qarşı tərəfdən nə təsdiqlənmiş, nə de təkzib edilmişdi...

Qaydaq Zakir müəllimin Gürcüstana səfir getmək istəyi ilə bağlı iddlialar.

Aradan keçən müddətdə onun həmin istəyi reallaşmadı. Bunun konkret səbəblərini söyləmək çətindir.

2. "Akkord Beton" MMC - 3 milyon 634.40 AZN

3. "Accopen" MMC. Borc - 4 milyon 990 min 43 AZN

4. "Akkord Qum" MMC. Borc - 9 milyon 578 min 90 AZN

5. "Deutsche Fassaden Technologien" MMC. Borc - 189 min 803 AZN

Bir sözlə, Qaralova aid edilən şirkətlərin rəsmi olaraq dövlətə borcunun 26 milyon 287 min 825 manat 85 qəpik təşkil etdiyi bildirilmişdi. Hətta həmin borcun ödənməməsi üçün bu şirkətlərin mütlis elan ediləcəyi yönündə iddialar ortaya atılmışdı. Söyüdən iddialar hələ ki, gerçəkləşmeyib, üstəlik, bu il yuxarıdakı borcun artdığı, yoxsa azaldığı da belli deyil. Ehtimal ki, yeni ilin evvələrində bu məqama da aydınlaşır.

Sənan Mirzə

5.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Məktəbdənəkənar təhsil müəssisələrinin fəaliyyətinin uşaqların və yeniyetmələrin fiziki, eləcə də mənəvi inkişafında rolü böyükdür. Məktəbdənəkənar təhsil müəssisələrinin olması uşaq və gənclərin sağlam həyat tərzi keçirməsinə böyük dəstək verir.

Son illər Azərbaycanda da məktəbdənəkənar təhsil müəssisələrinin fəaliyyətində müsbətə doğru dönüş hiss olunur. Əvvellər formal dərnək xarakteri daşıyan bu məktəblər, indi uşaqların müxtəlif sahələr üzrə bacarıqlarını üzə çıxardaraq yeni istedadlar nəslə yetişdirir. Artıq məktəbdənəkənar müəssisələrə şagirdlərin qəbul qaydası da dəyişir. Belə ki, məktəbdənəkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb. İlk dəfədir ki, şagirdlərin məktəbdənəkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib. Elm və Təhsil Nazirliyindən "Unikal'a verilən xəbərə görə, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılır. Elektron qəbul ilk olaraq 20 məktəbdənəkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənəkənar fəaliyyətin təşkil sektorunun müdürü Nilüfer Rəhimova qəzetiimizə açıqlamasında bildirib ki, məktəbdənəkənar fəaliyyətin efasas məqsədi təhsilalanların intellektual səviyyəsinin, yaradıcı qabiliyyətlərinin və gələcək karyera, şəxsi inkişafına təsir edən bacarıqlarının inkişaf etdirilməsidir. Onun sözlerine görə, dünyadan qabaqcıl ölkələrində məktəbdənəkənar fəaliyyətlə bağlı aparılmış elmi-tədqiqatlar bu fəaliyyətlərin təhsilalanlar üçün müxtəlif üstünlükler təmin etdiyini göstərir.

"Beynəlxalq tədqiqatlar və təcrübələr göstərir ki, məktəbdənəkənar fəaliyyətlə məşğul olmaq təhsilalanların akademik göstəricilərinə təsir edir. Belə ki, şagirdlərin idman və yaradıcılığın müxtəlif sahələri ilə məşğul olması uşaqların özürünqiyəmləndirməsinə, qazandığı biliklərin müxtəlif fəaliyyət sahəsində tətbiq etməsinə, onlarda müsbət emosiyaların dayanıqlı olmasına imkan yaradır. Nəticədə təlim-tərbiyə prosesində təhsilalanların dərlərə maraqlı artır, uşaqların fəallığı yüksəlir və psixoloji gerg-

inliyi azalır", deyə müsahibimiz bildirib.

N. Rəhimova deyir ki, Azərbaycanda məktəbdənəkənar fəaliyyət hazırlaşaq geniş bir sahəni əhatə edir və ölkənin müxtəlif bölgələrində məktəblilər əlavə təhsil və inkişaf imkanları təqdim edir. Hazırda ölkə üzrə ümumilikdə 145 məktəbdənəkə-

dənəkənar təhsilin keyfiyyətini artırılmasını və gənclərin şəxsiyyət kimi hərtərəfli formalaşmasındaki rolunun daha da gücləndirilməsini təmin edir.

N. Rəhimova bildirib ki, yaradıcılıq profilli məktəbdənəkənar təhsil müəssisələrində mövcud olan 298 adda dərnək və fəaliyyət sahələrinin hərtərəfli təhlili aparılıb, aktual olmayan dərnəklər tədrisdən çıxarılıb və müasir tələblərə uyğun yeni dərnəklər təsis edilib: "Aparılan təhəllillərin nəticəsi olaraq 10 əsas istiqamət üzrə ümumiləşdirilib 73 adda dərnəyin siyahısı tərtib edilib və bu dərnəklərin proqramlarının cari ildə hazırlanması işlərinə başlanılıb. Bu fəaliyyətlər çərçivə-

şahmat və dama kimi idman növleri üzrə məşqələlər aparılırlar".

N. Rəhimova onu da deyir ki, məktəbdənəkənar təhsil müəssisələri ilə bağlı monitoringlər aparılıb, nöqsanlar aradan qaldırılıb. O, bildirib ki, keçən tədris ilinin sonuna kimi aparılan monitoringlər nəticəsində 145 məktəbdənəkənar təhsil müəssisəsindən 107-si yoxlanılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70%-da yoxlamalar aparılıb. İlkən monitoring nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamıyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhberinə

rəne qəbul mərkəzləşdirilmiş qaydada, test imtahanı və müsahibədən ibarət iki mərhələli müsabiqə vasitəsilə həyata keçirilir. Bu yanaşma, rəhbərlik üçün daha ixtisaslı kadrların seçilməsinə şərait yaradaraq idarəetmə proseslərinin daha effektiv təşkilini təmin edir. Bundan əlavə, pedaqoji heyətin peşəkarlığının artırılması məqsədilə diaqnostik qiymətləndirmə və əlavə təlim ehtiyaclarının müəyyən edilməsi kimi tədbirlər həyata keçirilmişdir. Müəllimlərin peşəkar bacarıqlarının artırılması həm tədrisin keyfiyyətinə, həm də sağidlərin daha uğurlu nəticələr əldə etməsinə müsbət təsir göstərmişdir".

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında yeni mərhələ

Nilüfer Rəhimova: "Azərbaycanda məktəbdənəkənar fəaliyyət hazırlaşaq geniş bir sahəni əhatə edir və ölkənin müxtəlif bölgələrində məktəblilər əlavə təhsil və inkişaf imkanları təqdim edir".



intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.

Həmsöhbətimiz bildirib ki, bu sahədə idarəetmə də təkmilləşdirilir.

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, məktəbdənəkənar təhsil müəssisələrinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) tabeliyinə verilməsi ilə bu sahədə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər məktəbdənəkənar təhsilin idarə edilməsi, keyfiyyətinin artırılması və daha geniş əhatəlilik əldə edilməsi məqsədi daşıyır.

"MÜTDA tərəfindən həyata keçirilən ilk addımlardan biri məktəbdənəkənar təhsil müəssisələrinə elektron qəbul sisteminin tətbiqi olmuşdur. İlk olaraq 20 məktəbdənəkənar təhsil müəssisəsində pilot layihə olaraq tətbiq edilən bu sistem valideynlər və şagirdlər üçün müraciət prosesini sadələşdirib, daha şəffaf və əlcətanlılığını təmin etmək məqsədini daşıyır. Elektron qəbul sisteminin tətbiqi ilə valideynlər müraciət prosesində şəffaflıqdan əmin ola bilir və bu, ictimai etimadi artırır. Bu yanaşma uşaqların asudə vaxtlarının səmərəli və yaradıcı şəkildə keçirilməsini stimullaşdıraraq, məktəbdənəkənar fəaliyyətlərin sosial və mədəni əhəmiyyətini daha da artırır. Ümumilikdə, məktəbdənəkənar təhsil müəssisələrinin MÜTDA tabeliyinə verilmesi ilə bu sahədə idarəetmə təkmilləşdirilmiş, tədris keyfiyyəti artırılmış və sosial əhatəlilik genişləndirilmişdir. Bu dəyişikliklər, məktəbdənəkənar təhsilin cəmiyyətdəki əhəmiyyətini daha da artıraraq, onun sosial-mədəni inkişafda oynadığı rolü möhkəmləndirir. Nəticədə, uşaqların yaradıcılıq, fiziki inkişaf və sosial bacarıqlarını inkişaf etdirmək üçün daha əlverişli mühit yaradılıb".

Güləyə Mecid

Test imtahanlarından keçənlərin sertifikatlarının verilməsinə başlanıldı

Oktabrın 27-də və noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DiM) tərəfindən təşkil edilmiş test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanıldı.

Mərkəzdən "Unikal"a bildirilib ki, test imtahanlarında uğur qazanın və aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DiM-in Bakı şəhəri Binaqadı rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

- Noyabrın 3-də dövlət qulluğunun A (inzbəti rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

- Oktyabrın 27-də və noyabrın 3-də avtomobil sürücülerinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Sertifikati DiM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvələ info@dim.gov.az ünvanına müraciət olunmalı və ərizəyə şəxsiyyəti təsdiqləyən sənədin surəti əlavə edilməlidir.

Sumqayıtin iqtisadi və sosial inkişafında əhaliyə göstərilən ödənişli xidmətlərin rolu

2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,3 faiz artaraq 317503,3 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 204051,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 64,3 faizini təşkil etmişdir.

Ödənişli xidmətlərin göstərilməsi

	2024-cü ilin yanvar-sentyabr aylarında, min manat	Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizə
Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi	317503,3	108,3
o cümlədən:		
dövlət sektoru	101084,7	87,2
qeyri-dövlət sektoru	216418,6	122,1
ondan:		
fiziki şəxslər	113452,0	106,0

Ödənişli xidmətlərin tərkibində dövlət sektorunun xüsusi çəkisi 31,8 faiz, qeyri-dövlət sektoru isə 68,2 faiz təşkil edir. Adambaşına düşən aylıq ödənişli xidmətin həcmi 82,5 manat olmuşdur.

Ödənişli xidmətlərin tərkibində məisət xidmətinin xüsusi çəkisi 8,0 faiz və ya 25380,0 min manat təşkil edir. 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə məisət xidməti 108,1 faiz olmuşdur. Məisət xidmətinin 10,0 faizi hüquqi şəxslərin, 90,0 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin şəbəkələrində reallaşmışdır.

Ödənişli xidmətlərin 41,9 faizini temir tikinti işləri, avtomobilərin təmiri, 40,4 faizini elektrik, qaz, su, kommunal xərcləri, 10,6 faizini məisət mallarının təmiri, 7,1 faizini mehmanxana və digər xidmətlər təşkil edir.

Sumqayıt şəhər Statistika idarəesi

Son 18 ildə ümumi təhsil müəssisələrinin sayı azalıb

Son 18 ildə Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı azalıb.

Dövlət Statistika idarəsinin məlumatına əsasən, 2005-2006-ci illərdə ölkəmizdə 4550 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib, 2023-2024-cü illərdə isə bu say 4422 olub. Həmin müəssisələrdə təhsil alan şagirdlərin isə sayı 1583628-dən 1704217 nəfərə yüksəlib. Statistikalar göstərir ki, bu illər ərzində liseylərin sayı artaraq 63-dən 119-a çatıb. 18 il ərzində təhsililanlar arasında qızların sayının artması da müsbət göstəricidir. Belə ki, 2005-2006-ci illərdə təhsil alan qızların sayı 752822, 2023-2024-cü illərdə isə 794583 nəfər olub. Şəhər yerlərində təhsil alan qızların sayı 393235 nəfərdən 510726 nəfərə, kənd yerlərində isə 359587-dən 283857-e enib.

Naqliyyat və rabitənin inkişafı statistikası

2024-cü ilin yanvar-sentyabr aylarında naqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fərdi sahibkarlar tərəfindən əhaliyə 3307,5 min manatlıq xidmət göstərilmiş və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox olmuşdur. Avtomobil naqliyyatı ilə 2024-cü ilin yanvar-sentyabr aylarında 3934 min nəfər sərnişin, 931 min ton yük daşınmışdır.

2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 781,9 min manatlıq xidmət göstərilmiş, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 49,1 faiz və ya 259,7 min manat çox olmuşdur.

Ucar Rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov

Müdafiə Nazirliyinin sabiq idarəra rəisinin cazası 6 ilə qaldırıldı

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafia Nazirliyinin Satinalmalar və Təchizat idarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən hökmən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

"Unikal"ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinde hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, dövlət ittihamçisinin apellyasiya protesti qismən təmin edilib. Mahir Şirvanovun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla onun cezası 6 ilə qədər artırılıb.

Mahir Şirvanovun vəkili tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bu ilin sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il



müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Müdafia Nazirliyinin Maliyyə və Büdcə idarəsinin sabiq rəisi general-major Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kəzimov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafia Nazirliyinin Satinalmalar və Təchizat idarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satinalmalar və Təchizat

idarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat neticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsində ayrılan pulları mənimseməkdə ittihəm edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymış ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə gəndərilib. İştintaq dövründə dövlət vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tənindib. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq töretmək) maddəsi ilə ittihəm irəli sürürlüb.

Seymur Əli

COP29-da Paris Sazişinin 6-cı Maddəsinin təsdiqlənməsindən mammunuq - Yaponiya rəsmisi

Yaponiya Azərbaycanla iqlim şəffaflığı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə report-a müsahibəsində Yaponiya Ətraf Mühit Nazirliyinin Qlobal Ətraf Mühit Bürosunun nümayəndəsi Akiko Maruo bildirib.

"İlk növbədə, Azərbaycanı COP29-ə uğurlu sadriliq müəsibetlə təbrik etmək istərdik. İqlim dəyişikliyinin təsirlərinin azaldılmasına gəldikdə, tərəflərin ambisiyalarını artırmaq üçün Qlobal qiyətləndirməyə diqqət yetirmək vacibdir. Biz bütün tərəfləri 1,5 dərəcə hədəfina uyğun olan və ən son elmi məlumatlara əsaslanan, bütün istixa-na qazlarını, sektorları və s. əhatə edən ümumiqtisadi emis-

siyaların azaldılması hədəflərinin müəyyən etməyə çağırırıq. Həmçinin ölkələri, eləcə də böyük iqtisadiyyatları emissiya-ların azaldılmasının mütləq göstəricilərini təyin etməyə çağırırıq", - o deyib.

A. Maruo vurğulayıb ki, COP29 çərçivəsində Yaponiya Azərbaycanla birlikdə Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) tədbirini təşkil edib: "Biz iqlim təşəbbüslerinin həyata keçirilməsindən şəffaflığın təmini üçün Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyik".

O xatırladıb ki, Yaponianın ətraf mühit naziri Asao Keyitiro COP29 zamanı Bakıda bir çox ölkələrin nümayəndələri ilə ikirəflə görüşlər keçirərək onları Milli İqlim Planlarının (NDCs)

ambisiyalarını artırmağa çağırıb. "Biz COP29-un yekun plenar iclasında Paris Sazişinin 6-cı Maddəsinin tam təsdiqlənməsindən memnunuq. Bundan əlavə, Azərbaycan da daxil olmaqla 29 tərefdaş ölkədə iqlim dəyişikliyin qarşısının alınması layihələrin təşviq etmək üçün bazar alətlərindən istifadə edən Birgə Kreditləşdirmə Mexanizmimiz (JCM) var. Biz geləcəkdə dəhaç JCM layihələri formalasdırmaq istərdik", - A. Maruo bildirib.

"Azərpoçt" "Bakı Taksi Xidməti" MMC və "Azərpoçt" MMC arası əməkdaşlığı başlayıb



edib.

Qısa zaman ərzində POS-terminalalar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.

Qeyd edək ki, "Azərpoçt" MMC bu əməkdaşlığı davam etdirməklə yanaşı, digər sahibkarlarla da (nəqliyyat xidmətləri, iaşə obyektləri, səyyar və pərakəndə satış, kuryer xidmətləri və s.) əməkdaşlığı açıqdır.

Xidmət 135 ölkədə 270 741 kompüteri yoluxduran kibergruplaşmanın ifşa etdi



Xüsusi Rabitə və İnfomasiya Təhlükəsizliyi Dövlət Xidməti (Xidmət) daxil olan kiber incidentin aşadırılması zamanı 135 ölkədə fəaliyyət olan kibergruplaşmanın izinə düşüb.

"Unikal" xəbər verir ki, zərərverici programın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nticəsində əldə edilmiş məlumatlara əsasən eks-kiberkəşfiyyat tədbirləri

təbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri əle keçirilib.

Öldə edilmiş məlumatların təhlili nəticəsində kibergruplaşmanın ümumilikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilmişdir. Söyüdən hədəflərin 7790-i Azərbaycan Respublikasına məxsus kompüterlər olub.

Ölkə üzrə qeydə alınan yoxlananın 35-i müxtəlif dövlət

qurumlarına məxsus mərkəzə ləşdirilmiş antivirus sistemine qoşulmamış kompüterlər olmuşdur. İnfomasiya təhlükəsizliyinin təminini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmək yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi söyügedən yoluxdurlan kompüterlər bərədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kibergruplaşmanın fealiyyətinin zərərsizləşdirmesinə nail olunub.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi infomasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzə ləşdirilmiş antivirus sistemine qoşulmağı, vətəndaşlara isə fərdi qayada antiviruslardan istifadə etməyi tövsiyə edir.

Vatani canından çox sevənlər...

Elçin Zakir oğlu Ağayev 44 günlük haqq savaşımda son damla qanına qədər yağıya qarşı vuruşaraq vətənin sədaqətlə övladı kimi adını tarixin şərəfli səhifəsinə yazmayı bacardı. Odur ki, Cəlilabad rayonunun Gündəşli kəndində boyabaş çatan Elçin 27 yaşında bu dünyadan köçər də, indinin özündə uğrunda şəhid olduğu Vətənin hər daşında, qayasında, ən əsası xalqının ürəyindədir.

Doğma Azərbaycana sevgi lap kiçik vaxtlardan Elçinin ürəyinə hakim kəsilib. Bu sevgi ilə böyükü üçün müstəqil həyata qədəm qoyanı tayqlaq Andranikin törəmələrinin Qarabağ təcavüzünü məğrur vicdanına sıçıdırıa bilməyib. Və məqamında döyük meydanda yağıdan qisas almaq məqsədilə gələcək həyatını hərbiyə bağlamaq istəyib. 2010-cu ildə Heydər Əliyev adına Ali məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vurub və peşəkar hərbiyi olaraq Vətənin keşiyində durub. Qısa zaman keşiyində saf vicdanı, cəsarəti, vətənpərvərliyi onu əsgerlerin, zabitlərin sevimlisinə çevirib. Əsgərləri öz komandirindən Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı öyrənilərlər.

Bir ildən sonra Elçin öz xahişi ilə cəbhə bölgəsinə gedib, yağı düşmənlə qarşı-qarşıya dayanıb. Əzəli yurd yerimiz



Qarabağın azadlığı namine polad sinəsini ona sıpər etməyə hazır olub. 4 il burada bölmə komandir vəzifəsini şərəfə yerinə yetirib. Özündən böyük komandirlərin bütün tapşırığını qeyd-sərtsiz, məsuliyyətə, operativ və dəqiqlikə görüb. Erməni diğalarını məhv edib Şuşada olmaq istəyi ilə üreyi döyünb. Elə bunaqlı bunlara görə keçdiyi təlimlərdən ən yaxşı döyük hərəkəti qazanıb. Mükəmməl hərbiyi kimi düşmən üzərinə gedib ondan qisas alacaqı məqamı gözləyib.

Nəhayət 2020-ci il 27 sentyabrda hər bir qeyrətli Azərbaycan oğlunun arzuladığı gün gəlib. Qəlbində yurd məhəbbəti, əlinde silah kapitan Elçin Ağayev odlu-alovlu səngərdə düşmənə meydan oxuyub. Təliş kəndinin, Suqovuşanın ve Laçının azad olunması uğrunda gedən döyüslərdə qəhrəmancasına vuruşub. İgid kapitan səngərə addımlayıb, hər

qələbə qazananda ürəyinə yeni təpər, qollarına qeyri-adı güclər gəlib. Vətənənə olan ilahi məhəbbəti neçə-neçə ağır ölüm-dirim savaşında sübut edən Elçin oktyabrın 6-da Suqovuşanda diğalara qan qusdurub ürəyincə qisas alıqdan sonra şəhid olub. Canını Vətənənə fəda etməklə xalqın qəlbində yenidən dünyaya gələn kapitan Elçin Ağayevin qəhrəmanlığı dövlət tərəfindən "İgidliyə görə", "Vətən uğrunda", Laçının və Suqovuşanın azadlığına görə medalıları ilə təltif edilib.

Şəhidin atası Zakir kişi deyir: Təkcə mən yox, bütün Azərbaycan xalqı oğlumla qururuyur. O, Vətənini çox sevirdi, hətta onun yolunda ölməyi şərəf sayırdı.

Arzusuna çatdı. Axıtdığı qan 30 il əsir düşən Qarabağımızda üçrəngli qəlibə bayrağına döndü. Getməyi tez və şərəfli oldu. 3 körpəsi - oğlu Zakir, Nigar və üzünü görmədiyi körpə balası Şuşa bizlərə əmanət qaldı. Övladları ilə bağlı arzuları çox idi. Sonuncu dəfə evdən çıxanda mənim adımı daşıyan övladına - oğluna sarılıraq deyib ki, evin kişisi sənsən artıq. Ən çox ürəyi Şuşanın azadlığı ilə döyündürdü. Biz də oğlum şəhid olandan 58 gün sonra dönyaya gələn qızına Şuşa adını verdik...

Zəfər Orucoglu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

"Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılaq. Bu o deməkdir ki, növbəti il ipoteka və Kredit Zəmanət Fondu nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq".

"Unikal" xəbər verir ki, bu nu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaq mənzil almaq imkanının yaranması deməkdir:



"Dövlət büdcəsindən ayrılan vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayırmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizle 30 il müddətinə təklif olunur. Bütləvkədə, fondun nizamnamə kapitalı artırıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir.

Bu, daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir. İndiyədək fond tərəfində 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur".

Siyəzəndə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı haqqında

2024-cü ilin yanvar-sentyabr aylarında Siyəzən rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 236635,1 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,4 faiz artmışdır.

Məhsul buraxılışının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərə tikinti sahəsində 2,5 dəfə, sənaye sahəsində 72,4 faiz, infomasiya və rabitə sahəsində 42,5 faiz, nəqliyyat vasitələrinin təmiri sahəsində 0,3 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq sahəsində 2,3 faiz azalmışdır.

2024-cü ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 85,6 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuş və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 5661,1 manat təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin fəaliyyəti haqqında

2024-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 18410,0 min manat məbləğində, yaxud 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 56,8 faiz az vəsait yönəldilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2337,4 min manatı və ya 12,7 faizi bilavasite tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 77,0 faizini dövlət sektorunu, 23,0 faizini isə qeyri-dövlət sektorunu təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 18410,0 min manat məbləğində, yaxud 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 56,8 faiz az vəsait yönəldilmişdir.

Siyəzən Rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov

Araz Əsgərliyə yeni vəzifə verildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin olundu.

"Unikal" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

"Bu vəzifəye ixtisasca hüquqşunas və hazırlı təyinatına qədər uzun illər dövlət qulluğunun xüsusi növündə olan orqanlarda Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi sisteminde müxtəlif vəzifelərdə, eləcə də ictimaiyyətlə əlaqələr və mətbuat sahəsində də fəaliyyət göstərən Araz Əsgərli təyin edilib", - deyə məlumatda qeyd edilib.

"ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edəcək" - Blinken



ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, kütləvi informasiya vasitələrinin nümayəndələrinə və müxalifət nümayəndələrinə qarşı dinc toplaşma və ifadə azadlığını boğduguna görə hakimiyəti tənqid edib: "Biz "Gürcü Arzusu"nu tənqidiləri susdurmaq üçün öz repressiv taktikalarına, o cümlədən əsəssiz həbslərə və fiziki zorakılığa son qoymağa çağırıraq. Biz xüsusi dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə hebs olunanlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ciddi xəsarət alması ilə bağlı xəbərlərdən narahatiq və qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyanlar tam məsuliyyətə cəlb edilməlidir.

Birləşmiş Ştatlar gürcü xalqı və onun demokratik istekləri ilə həmrəydir".

Ağarza Elçinoğlu

Almaniya ukraynalı qacqınlar üçün administrasiya yaradır

Almaniya kanseri Olaf Scholz Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ukraynalı qacqınlar üçün administrasiya yaratmaq qərarına gəlib.

"Unikal" NTV kanalına istinadən xəbər verir ki, administrasiya Ukraynadan olan qacqınlar işe düzəlməyə və ya vətənlərinə qayıtmaya başlayanda onların məsələlərini koordinasiya edəcək.

Scholz vurğulayıb ki, alman hakimiyəti bir neçə ildir ölkədə yaşayan ukraynalıların iş axtarması və Almanianın dilini və mədəniyyətini öyrənməsi ideyasını dəstəkləyir.

Güləyə Mecid

"Ukrayna Rusiya ilə danışqlara hazırlaşır" - KİV

"Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampin nümayəndələri ilə Rusiya ilə münaqişənin həlli ilə bağlı danışqlara başlaşağa hazırlır".

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat dərc edib.

Neşrin məlumatına görə, Kiyev hakimiyəti Trampın komandası ilə danışqlar aparır. Belə ki, Volodimir Zelenskinin köməkçisi çərşənbə günü Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edəcəyi Mayk Valsla görüşüb.

Eyni zamanda, "The Wall Street Journal" qeyd edir ki, Ukrayna döyüslərdən tükənib və NATO-ya daxil olmağa icazə verildiyi təqdirdə atəsi dayandırmağa hazırlanır. Tramp komandası bu təkliflə maraqlanır.

Qəzətin yazdırmasına görə, Ukrayna "diplomatik təzyiq" yolu ilə ərazisini geri qaytarmağa çalışacaq.

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İsrail yenilənmiş saziş layihəsini radikal HƏMAS hərəkatına təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yeni layihə bəzi israilli girovların azad edilməsini, elcə də Qəzza zolağında ateşkəsin əldə olunmasını nəzərdə tutur.

Yeni razılaşma ötən həftə baş nazir Benyamin Netanyahu, nazirlər və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılışdırılıb. Sənəd iki tərəf arasında danışqların mümkünlünü təklif edir. Bundan əlavə, 42 gündən 60 güne qədər ateşkəs nəzərdə tutulur.

Güləyə Mecid

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, arṭıq 7 nəfər qarşı qrup zoraklığını törətməkdə və ona rəhbərlik etməkdə və qanunsuz qrup yaratmaqdə ittihad olunub. İghtişaşlar zamanı 150-dən çox hüquqmühafizə orqanı əməkdaşı, vətəndaşlar və jurnalistlər xəsarət alıb. Tiflisdə binalara və infrastrukturaya deyib.

Müxalifəsi partiya və təşkilatların ofislərində aparılan axtarışlar zamanı dəbilqələr, qaz maskaları, "Molotov kokteylləri" və külli miqdarda pirotehniki vasitələr



götürülüb.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası baş nazir İraklı Kobaxidzenin Gürcüstanın Avropaya integrasiyə

ası ilə bağlı danışqların 2028-ci ilə qədər dayandırıldılarını elan etməsindən sonra başlayıb.

Hakimiyət ölkə vətəndaşlarını dinc nümayişə çağırıb. Noyabrın 30-na keçən gecə Tbilisidə yenidən kütləvi iştäşşalar baş verib. Parlament binasına soxulmaq cəhdlərinin nəticəsiz qalmasından sonra etirazçılar Avropaya integrasiyə əvəzinə ölkə üçün müstəqil kurs təklif edən hakim partyanın ofisini ələ keçirmək qərarına gəliblər.

Dekabrin 2-də axşam saatlarında ölkə parlamenti yaxınlığında daha bir anti-hökumət aksiyası başlayıb və bu aksiya zamanı polislə toqquşmalar baş verib.

Güləyə Mecid

Cənubi Koreya prezidenti barasında istintaq başlayıb

Cənubi Koreya polisi prezident Yoon Seok-yeola qarşı hərbi vəziyyət qərarı ilə bağlı üşyanda şübhəli bilinərək istintaqa başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Cənubi Koreya müxalifəti xəbərdarlıq edib ki, o, prezidentə, həmcinin müdafiə naziri Kim Yonq-hyun, daxili işlər və təhlükəsizlik naziri Li Sanq-Minə qarşı çevrilmiş ittihəmi irəli sürəcək.

Dekabrin 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğu elan edib. O, bu qərarını "Şimali Koreyayönlü qüvvələrin

kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının" zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impicment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Parlament daha sonra hərbi vəziyyəti ləğv etdi. Yun Seok Yeol özü də hökumətin qarşısında gələn iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətində olduğunu bildirib.

Bu arada Cənubi Koreyada müxalifə partiyaları prezidentin im-



piçmenti layihəsini parlamente təqdim ediblər. Onuna bağlı səsvermə dekabrin 6-7-də keçirilə bilər. Dövlət başçısını vəzifədən uzaqlaşdırmaq üçün parlamentdəki 300 səs-dən 200-ü tələb olunacaq.

Güləyə Mecid

"Putin Kiyev hakimiyəti ilə danışqlara hazırlıdır" - Peskov

"Moskva Ukrayna üzrə danışqlar və münaqişənin həlli üçün təklif olunan bütün vasitəçilik səyələrini alqışlamağa hazırlır".

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "Ria Novosti"yə müsahibəsində deyib.

Peskov söhbətində Rusiya prezidenti Vladimir Putinin hər zaman Kiyev hakimiyəti ilə danışqlara həzir olduğunu təsdiqləyib.

Onun sözlerinə görə, Vladimir



Putin bu halda Ukrayna ilə danışqlar masasına oturacaq:

"Rusiya Federasiyası Ukrayna ilə sülh danışqlarını yalnız sonuncu şərtlərin yerinə yetirildiyi təqdirdə aparmağa hazırlıdır. Ukrayna Silahlı Qüvvələri Rusiyanın yeni regionlarının bütün ərazisində çıxarılmalıdır. Bundan əlavə, Kiyev rejimi rəsmi şəkildə bəyan etməlidir ki, NATO-ya daxil olmaq planları yoxdur".

Güləyə Mecid

Mirzoyan Aİ-nin ali nümayandası ilə Azərbaycanla sülhü müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komisiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər üzrə ali komissarının ali nümayəndəsi Kaya Kalas ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş Malatda keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində baş tutub.

Həmsöhbətlər Ermənistan-Aİ tərəfdəşliyinin dərinləşdirilməsi istiqamətində son vaxtlar mühüm nüfuzluşuların inkişafının görünməmiş dinamikasını məmənnunuqla qeyd ediblər. Onlar

gündeliyin təşviqi istiqamətində feal əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildiriblər.

Ararat Mirzoyan və Kaya Kalas tərəfdəşliyinin yeni gündeliyinin əsas komponentlərinə istinad ediblər. Vurğulanıb ki, birge səyələr nəticəsində Ermənistan-Aİ əməkdaşlığı insanların təmaslardan, demokratik islahatlardan tutmuş təhlükəsizlik məsələləri üzrə dialoqua qədər qarşılıqlı maraq doğuran geniş sahələri ehətə edir. İstifadə olunan alətlər arasında Aİ-nin monitoring missiyasının Ermənistən və Azərbaycan sərhədində sa-

bitliyin təmin edilməsində rolü vurğulanıb. Nazir və Aİ Nazirlər Şurasının Ali Nümayəndəsi regional məsələlər etrafında fikir mübadiləsi aparıblar. Mirzoyan Kaya Kalasa Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar edilməsi üzrə səyələr, o cümlədən Azerbaycanla münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması barədə etraflı məlumat verib. Regionun iqtisadiyyatı və nəqliyyat kommunikasiyaları vasitəsilə qarşılıqlı əlaqənin artırılması məsələlərinə də toxunulub.

Ağarza Elçinoğlu

"Kim olduğumu göstermek için an yaxşı vaxtdır" - Mbappe

"Real"ın hücumçusu Kilian Mbappe komandasının La Liga'nın 19-cu turunda "Atletik"ə məglubiyətini şərh edib.

"Unikal" xəber verir ki, 26 yaşlı futbolçu sözügedən görüşdə penaltını dəqiq yerine yetirə bilməyib. Neticədə Madrid təmsilçisi 1:2 hesabı ile uduzub.

Mbappe isə matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımında məsuliyyəti öz üzərinə götürüb: "Bu, pis nəticədir. Hər detalın vacib olduğu matçda



böyük səhv etdim. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çətindir, amma veziyəti dəyişmək və kim olduğumu göstərmək üçün an yaxşı vaxtdır".

Qeyd edək ki, Mbappe ardıcıl 2 dəfə penaltını qeyri-dəqiq yerinə yetirib. Bundan əvvəl o, Çempionlar Liqasında "Liverpul"la matçda (0:2) qol şansını dəyərləndirə bilməmişdi.

Hazırda "Real" 33 xalla İspaniya çempionatının turnir cədvəlinde ikinci yerdədir.

"Məncəster Siti" 7 oyundan sonra qalaba qazandı

İngiltərə Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib.

"Unikal" xəber verir ki, turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Nyukasl"la 3:3 hesablı heç-heçə edib.

Son 7 oyunda uğursuz çıxış edən "Məncəster Siti" isə doğma

meydanda "Nottinqem Forest"ə 3:0 hesabı ile qalib gelib.

"Çelsi" isə "Sauthempton"dan üstün olub - 5:1.

Bu nəticədən sonra xallarını 35-ə çatdırı "Liverpul" liderdir. "Çelsi" 28 xalla 2-ci pillədə qərarlaşır. "Məncəster Siti" isə 26 xalla 4-cü sıradadır.




"Əks-halda evdə problem olacaq" - Mahir Emreli

Almanyanın "Nürnberg" klubunda çıxış edən yiğmamızın hücumçusu Mahir Emreli açıqlama verib.

"Qafqazinfo" xəber verir ki, o, II Bundesliga təmsilçisinin rəsmi televiziyasına danışıb.

Mahir azərbaycanlı futbolsevərlərin de "Nürnberg"i dəstəklədiklərini qeyd edib: "Burada Azərbaycanı təmsil edirəm. Başa düşürəm ki, hər addımına fikir verilir. Həmişə legioner həyatı yaşamaq, dünyaya bizim futbolçuları göstərmək, həmyerlilərimə də qapı açmaq arzusunda olmuşam. Azərbaycanlı azarkeşlər mənə böyük ümidi bəsləyirlər. Mən də əlimdən gələni edirəm ki, onları



sevindirim".

"Nürnberg"də buvaxtadək 4 qol vuran M. Emreliyə anası Elhure Emrelinin yazdığı "5-ci qola nə vaxt imza atacaqsan" suali ünvanlanıb. Mahirin cavabı belə olub:

"Hər bir hücumçu qol vurmaq istəyir. Ancaq ondan da vacib komandanın nəticəsidi. Şəxsən mən qalbə qazanmağımız daha çox maraqlandırır. Düşünürem ki, növbəti qolu "Elvsberq"lə matçda vura bilərəm. Bunu etməliyəm. Əks-halda evdə problem olacaq (gülür)".

Millimizin üzvü qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə ulduz futbolçu Kriştianu Ronaldonun hərəketini təkrarlamaları haqda da danışıb. Ronaldonu böyük oyunçu adlandıran Mahir bununla belə, onun fənati olmadığını, Tsimasın Kriştianuya azarkeşlik etdiyini vurğulayıb.

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bilindi

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

"Unikal" AFFA-nın saytına istinadən xəber verir ki, İsvəçrənin Nyon şəhərində keçirilən püşkötürmə mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 13-cü qrupda yer alan U-19 Çexiya,

Şimali İrlandiya və Malta yiğmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Məşqi karyerasını Azərbaycanda davam etdirəcək - Rəsmən açıqladılar

Rusiyalı futbolçu mütəxəssis Aleksey Antonyuk karyerasını Azərbaycanda davam etdirəcək.

QOL.az-in xəberine görə, 40 yaşlı mütəxəssis "Sabah" klubunun baş məşqi Vasili Berezutski dədir. Açıqlamada qeyd edilib ki, Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqatsev ("Krasnodar")ın və Rusiya millisini qapıçısı və Matvey Safonov (hazırda PSJ-

sında çalışıb. Rus klubu açıqlama yayaraq Aleksey Antonyukun "Rodina"ni tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib. Açıqlamada qeyd edilib ki, Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqatsev ("Krasnodar")ın və Rusiya millisini qapıçısı və Matvey Safonov (hazırda PSJ-

də oynayır) kimi futbolçular yetişdirib. Antonyuk 2023-cü ildə Rusiya millisində də qapıçılarda iş üzrə məşqi işləyib.

Xatırladaq ki, "Sabah"ın baş məşqi Vasili Berezutski də əvvəl Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürüb.

Arteta "Arsenal"ın tarixinə düşdü

"Arsenal"ın baş məşqi Mikel Arteta yeni klub rekordu qırıb.



QOL.az xəber verir ki, onun komandası ötən gecə İngiltərə Premyer Liqasının 14-cü turunda "Məncəster Yunayted"i üstələyib - 2:0. "Topçular" bunadək "Məncəster Yunayted"lə son 3 görüşlərində də qalib gəlmışdır.

Neticədə Arteta "Arsenal"la "Məncəster Yunayted" üzərində ardıcıl 4 Premyer Liqa matçında qələbe qazanan ilk məşqi olub.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 3-cüdür. "Məncəster Yunayted" 19 xalla 11-ci yerdədir.

33 mövsümə 34-cü dəfa

Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltılər seriyası ilə əlamətdar olub.

"Unikal" PFL-in saytına istinadən xəber verir ki, "Sabah" "Turan Tovuz"la səfərdəki dueldən qalib ayrılb - 2:2, penaltılər seriyası - 3:1.

Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümde 33 dəfə qalib oyunsonrası "lotereya"da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. "Şahdağ Qusar" "Qusar" (0:0, penaltılər seriyası - 5:4), "Şəfa" "Şəmkir" (1:1, penaltılər seriyası - 5:3) qalib gelib.

Qeyd edək ki, həm "Sabah", həm "Turan Tovuz" ölkə kubokunda ilk dəfə penaltılər seriyasında qüvvəsini sınayıb.

"Qarabağ" bizim çempionatda "TOP-6"liga yüz faiz düşərdi"

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov hazırda karyerasını Moskvadan "Dinamo" komandasında davam etdirir.

QOL.az xəber verir ki, 33 yaşlı futbolçu "Sportekspres" qəzetinə verdiyi açıqlamada Ağdam klubu ilə bağlı suali cavablandırıb.

O deyib ki, "Qarabağ" Rusiya çempionatında oynasayı, liderlərdən biri oları: "Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar".

O bildirib ki, "Qarabağ" "TOP-6"liga yüz faiz düşərdi.

Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra o, "Dinamo"ya keçib.

"Ronaldo inanılmaz dərəcədə egoist id"

Məşhur sabiq futbolçu Rafael van der Vaar bir vaxtlar "Real Madrid"də birgə çıxış etdiyi Cristiano Ronaldo haqda danışıb.

"Qafqazinfo" xəber verir ki, o, "The LineUp" vərilişində ulduz futbolçu barədə fikirlərini bölüşüb.

Hollandiyalının sözlərinə görə, Ronaldo egoist idi: "Mən həmişə zarafat edirəm ki, Ronaldo soyunub-geyinmə otağında heç vaxt çilpaq görmədiyim yeganə oyunçudur. Məşqə birinci gələn də o idi, sonuncu gedən də. Lakin, Ronaldo inanılmaz dərəcədə egoist idi. 6:0 hesabı ilə qalib gəldikə və o, qol vurmayıbsa, sevinməzdii. Əger biz udusayıq və o, iki qol vursayıd, onda hər şey qaydasında idi. Onunla çox danışirdim. O, həmişə deyirdi: "Mənə hədəflərim lazımdır!".

Qeyd edək ki, Ronaldo və Rafael 2009-2010 mövsümündə "kral klubu"nda komanda yoldaşı olublar. Vaar 2010-cu ildə "Tottenham"ə keçdi, Cristiano isə 2018-ci ilə qədər "Real Madrid"də qaldı.